

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 228 (5700) 1 dekabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Aşqabad sazişləri: Azərbaycan əməkdaşlıqda yeni üfüqlər açır



"İlham Əliyev, İnkışaf -
məqsədimidir" çoxcildiyyinin
73-cü kitabı çapdan çıxıb

3

Nazirlər Kabineti yanında
Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın icası keçirilib



3

Ziyafer Əsgərov: "Azərbaycan
BMT-nin Nizamnaməsində
qarşıya qoyulan məqsəd
və vəzifələrə sadıqdır"



3

Sərhədçilər sərhəd
pozucusunu zərərsizləşdiriblər



5

Mənəvi Dəyərlərin
Tabliği Fondu qalibləri
mükafatlandırılıb



9

"Sergey Lavrov Qarabağ
münaqişəsinin nizamlanması
məsələsini Milanda müzakirə
edəcək"



3

9

Tural Sadiqli:
"Məhəmməd deyir ki,
evdə arvadım da
mənə şərəfsiz deyir"



10

Ermanistanla
"DQR" silahlı
qarşıdurma
ərefəsində



16

Zidan 2018-ci ilin
ən yaxşı klub
məşqçisi seçilib



Aşqabad sazişləri: Azərbaycan əməkdaşlıqda yeni üfüqlər açır

Noyabrın 21-22-də Azərbaycan Prezidentinin Türkmenistanın paytaxtı Aşqabada səfəri ekspertlərin böyük marağına səbəb oldu. Bir neçə il əvvəl iki ölkə arasında əlaqələrdə müyyən problemlər yaranmışdı. İndi onların hamisının aradan qaldırıldığı bütün dünya şahidi oldu. Və bu nəticəyə gəlinməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsnə rolü var. Azərbaycan rəhbəri öz təmkinli, rasional və uzaqqorən siyaseti ilə qardaş Türkmenistanla münasibətlərin ixtilafı keçməsinin qarşısını aldı. Artıq iki qardaş ölkə strateji əlaqələrin daha da dərinləşməsi və genişlənməsi proqramları üzərində işləyirlər. Türkmenistan paytaxtında imzalanan sazişlər də bunun əyani təsdiqlərindən biri oldu. Prezident İlham Əliyevin səfərinin geosiyasi və iqtisadi aspektləri və onların kommunikasiya-nəqliyyat sferaları ilə əlaqələrinin təhlili üzərində geniş dayanmaq istərdik.

Yeni dönem: Bakı-Aşqabad xəttində dinamika yüksəlir

Azərbaycan-Türkmenistan münasibətlərdə bir müddət çətinliklərin olduğu sərr deyil. Xəzər dənizinin statusunun müyyən olunmaması enerji yataqları etrafında müyyən problemlər yaratmışdır. Daha doğrusu, Türkmenistan tərəfi Azərbaycanın haqlı mövqeyini qəbul etmək istəmirdi. Alovun üstüne neft atan qonşuların da olduğunu unutmur. Ancaq Ulu önder Heydər Əliyev və Prezident İlham Əliyevin müdrik və təmkinli siyaseti hər şeyi tədricən öz yoluna qoydu. Xəzərin statusu ilə bağlı imzalanan sənədlər də bu istiqamətdə öz müsbət təsirini göstərmişdir.

Bunlarla yanaşı, iki qardaş ölkə arasında münasibətlərin daha səmərəli müstəviye keçməsində ciddi geosiyasi rol oynamış bir məqamı vurğulamaq yerine düşərdi. Biz, Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq formatının reallaşmasını nəzərdə tuturuq. Bu əsasda Azərbaycan-Türkiyə-Türkmenistan əməkdaşlıq formatı həyata keçirilir. Üç qardaş dövlət başçılarının müzakirələri bütün sahələrdə irəliləyiş xüsusi təkan verdi. Demək lazımdır ki, İlham Əliyevin təşəbbuskarı olduğu əməkdaşlıq formatları sırasında Türkmenistanın da daxil olduğu format səmərəsini göstərdi. Artıq dünya mediası və ekspertlər Azərbaycanla Türkmenistan arasındaki strateji tərəfdəşliyin konkret məzmun almasından bəhs edirlər. Bu, Azərbaycan Prezidentinin 21-22 noyabr tarixlərində Aşqabada baş tutmuş səfərindən sonra qətileşdi. İlham Əliyev növbəti tarixi səfərini çox uğurla reallaşdırıldı.

Öncə vurğulayaq ki, bu səfər Türkmenistan tərefinin təşəbbüsü ilə gerçəkləşib. Türkmenistan tərefdən gelən təklifi İlham Əliyev hörmətlə qarşılıyır. Səfərin ümumi gedisi, aparılan müzakirələr və imzalanan sazişlər göstərir ki, Azərbaycanın dövlət başçısı çox doğru qərar qəbul edib. Çox yüksək səviyyədə qarşılanan İlham Əliyev səmərəli təklifləri və fikirləri ilə Türkmenistan-Azərbaycan münasibətlərini yeni səviyyəyə yüksəltmək niyyətində tam səmimi olduğunu nümayiş etdirdi.

Hər iki dövlət başçısı Azərbaycanla Türkmenistani ortaq tarix, mədəniyyət, etnik kök, adət-ənə-

də qarşılıqlı əlaqələri inkişaf etdirməyi, həm də perspektivdə Azərbaycanla Türkmenistan arasında iqtisadi-ticari və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Belə çıxır ki, Prezident İlham Əliyev səfəri zamanı iki qardaş ölkə arasında əməkdaşlığın strateji aspektini də ciddi şəkillə müzakirə edib. Ekspertlər səfərlə bağlı apardıqları analizlərde maraqlı məqamları vurğulayırlar. Onlar qeyd edirlər ki, Türkmenis-


miryollarını nəzərdə tutan infrastrukturdan istifadə olunmalıdır.

Məsələ bununla mehdudlaşdırır. Ekspertlər Aşqabadda imzalanan müqavilələrin iki ölkənin "Yeni İpek Yolu" layihəsi çərçivəsində əlaqələrinin daha da dərinləşəcəyi qənaetindədir. Bu da Çindən başlanan nəqliyyat dəhlizinin Azərbaycandan keçməkə Avropaya qədər uzanması anlaşılmına gelir. Bakının çevik və səmərəli siyaseti nəticəsində Azərbaycan üçün ciddi geosiyasi mənəsi olan bir problem də öz həllini tapdı. Ermənistanın "Yeni İpek Yolu" ilə bağlı iddiaları iflasa uğramış oldu.

Ermənistan rəhbərliyi Çindən başlanan yeni nəqliyyat dəhlizinin öz ərazisində keçəcəyi ilə bağlı bəyanatlar verirdi. Bunun fonunda Azərbaycanın manevr imkanlarının tükəndiyi haqqında mənəsiz fikirlər ortaya atırdılar. Ancaq Azərbaycan rəhbərliyi İranla Cənub-Qərbdən, Türkmenistan, Gürcüstan və Türkiye ilə "Lazur dəhlizi" layihəsini imzalamaqla erməniləri növbəti məğlubiyyətə uğratdı. Bununla da "Yeni İpek Yolu" Mərkəzi Asiyadan və Rusiya istiqamətindən Azərbaycandan keçməkə reallaşa bilər. Aşqabadda imzalanan sazişlərin tarixi əhəmiyyətində bu məqam başlıca yer tutur.

Digər məsələ iki ölkənin Xəzər hövzəsində əməkdaşlığı inkişaf etdirməkə bağlı razılığa gelmesi ilə əlaqəlidir. Belə ki, ekspertlər vurğulayırlar ki, imzalanan sazişlərin 50 faizi məhz birbaşa Xəzərde əməkdaşlıqla əlaqəlidir (bax: əvvəlki mənbəyə). Deməli, Bakı və Aşqabad illərdir əlaqələrə əngəl olan faktoru aradan qaldırılmış olurlar. Bu kontekstdə mümkinidir ki, həm TANAP-da, həm digər enerji layihələrində Türkmenistanın iştirakı məsəlesi, o cümlədən Xəzərin dibindən keçən boru xətti ideyası reallaşın.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycan Prezidentinin Türkmenistana səfəri milli dövlət quruculuğu prosesində vacib mərhələlərdən biri kimi qiymətləndirilir. Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan-Türkmenistan münasibətlərinin inkişafı regional əməkdaşlıq və təhlükəsizlik üçün ciddi töhfələr verəcək. Azərbaycan faktiki olaraq Xəzər hövzəsində nəqliyyat əməkdaşlığının perspektivinin yüksək olduğunu vurğulayırlar. Xatırladaq ki, "Lyapis-lazur dəhlizi" adlanan layihə Əfqanistan, Türkmenistan, Azərbaycan, Gürcüstan və Türkiye arasında 2017-ci il noyabrın 18-də Aşqabadda Əfqanistanla iqtisadi əməkdaşlığı həsr edilmiş konfransda imzalanıb. "Lazur dəhlizi" ifadəsi tarixən Əfqanistandan başqa erazilərə daşınan əlvan metalin (gümüş nitratın) adı ilə bağlıdır. Layihə iştirakçıları tarixi əlaqələri berpa etməyi nəzərdə tutaraq bu adı qoynalar. Burada avtomobil və də-



nələr birləşdirdiyini vurğulayırlar. Bu məqam iki dövlət arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Əminəm ki, indiyədən olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu gün biz artıq tək-bətək görüşdə əməkdaşlığın xeyli mühüm məsələlərində, xarici siyasetin prinsipial istiqamətlərində oxşar mövqedədir. Türkmenistan Prezidenti bu bağlılıqda deyib: "Xarici siyaset məsələlərinə gəldikdə, bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır ve ya üst-üstə düşür. Yəni, biz həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına tərəfdarıq. Size təşəkkür edirik ki, beynəlxalq aləmdə Türkmenistanın bitəref statusundan irəli gələn bütün təşəbbüsleri dəstəkləyirsiniz" (bax: Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhemmədovun geniş tərkibdə görüşü olub /AZERTAC, 22 noyabr 2018).

Azərbaycan Prezidenti də iki ölkə arasındakı əməkdaşlığın istiqamətləri barədə konkret və dələğin fikir ifadə edib. İlham Əliyev

Strateji tərəfdəşliqda növbəti uğur: "Yeni İpek Yolu" və "Lazur dəhlizi"

Aşqabadda imzalanan sənədlər dövlət başçılarının ifadə etdiyi fikirlərin tamamilə real əsasə malik olduğunu bir daha təsdiqlədi. Həmin sənədlər demək olar ki, bütün sahələri ehətə edir. Buraya iqtisadiyyat, ticarət, nəqliyyat, kommunikasiya texnologiyaları, elm, təhsil, energetika və digər sferaları daxildir. Onlar həm indiki mərhələ-

tan-Azərbaycan münasibətləri məzmunca yeni səviyyəyə yüksəlir. Burada daha çox kommunikasiya aspekti üstünlük təşkil edəcək (bax: məs., Lazuritoviy koridor svəzəl Aşxabad i Baku: Gnergetiçeskie proekti ustupili mesto transportnim / "Nezavisimə qəzəta", 22 noyabr 2018). Bu sırada ekspertlər "Lazur dəhlizi" layihəsi çərçivəsində Azərbaycanla Türkmenistan arasında nəqliyyat əməkdaşlığının perspektivinin yüksək olduğunu vurğulayırlar. Xatırladaq ki, "Lyapis-lazur dəhlizi" adlanan layihə Əfqanistan, Türkmenistan, Azərbaycan, Gürcüstan və Türkiye arasında 2017-ci il noyabrın 18-də Aşqabadda Əfqanistanla iqtisadi əməkdaşlığı həsr edilmiş konfransda imzalanıb. "Lazur dəhlizi" ifadəsi tarixən Əfqanistandan başqa erazilərə daşınan əlvan metalin (gümüş nitratın) adı ilə bağlıdır. Layihə iştirakçıları tarixi əlaqələri berpa etməyi nəzərdə tutaraq bu adı qoynalar. Burada avtomobil və də-

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkışaf - məqsədimizdir” çox-cildliyinin 73-cü kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 73-cü kitabındaki materiallar 2016-ci ilin fevralından aprel ayınadək olan dövrü əhatə edir.

Həmin dövrədə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olub. Prezident İlham Əliyev Forumda söylədiyi nitqində deyib: "Bu gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti aydın şəkildə anlayırıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənmelidir - yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işgaldan əziyyət çəkməkdə davam edən ölkə kimi, bunların nə dərəcədə çətin olduğu bize yaxşı məlumdur. Hər bir nöqtəyi-nəzərdən - siyasi, mənəvi, iqtisadi və sosial baxımdan"

Kitaba Prezident İlham Əliyevin Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında, "Çoxqütbül dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunda, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda söylədiyi nitqlərin, həmçinin "Euronews" telekanalına müsahibəsinin mətnləri daxil edilib.



Nəşrde dövlətimizin başçısının
Ankarada keçirilən Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının beşinci iclasında iştirakı,
metbuata bəyanatla çıxışı, sənədlərin
imzalanma mərasimi, İstanbulda İsləm
Əməkdaşlıq Təşkilatının XIII Sammitində
iştirakı, Vaşinqtonda keçirilən Nüvə
Təhlükəsizliyi Sammitində iştirak etmək
fürsətində ABŞ-a səfəri çərçivəsində keçirdiyi
görüşlər barədə informasiyalar toplanıb.

mı Mehriban Əliyevanın Məcarıstanın ali ordeni ile təltif olunması mərasimində iştirakına, Qətər Dövləti Əmirinin Rusiya Federasiyası Hökuməti sədrinin Azərbaycanın rəsmi səfərləri zamanı keçirdiyi görüşlərə, imzalanan sənədlərə, mətbuata bəyanatlarla çıxışlarına, Türkiye Prezidentinin işgüzar səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar ver alıb.

Kitaba, həmçinin Azərbaycan Prezidentinin Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş nüfuzlu nümayəndə heyətləri ile görüşləri ABŞ, Türkiyə, Qazaxıstan, Belarus və digər dövlətlərinin Dünya Turizm Təşkilatının Avropa İttifaqının yüksəkvəzifəli şəxslərini qəbul etməs barədə materiallar daxil olunub. Bu neşrdə Prezident İlham Əliyevin "Azərbaycan və Şərqi Anadolunun türk-müsliman əhalisinin soyqırımı mövzusunda Şamaxıda keçirilən III beynəlxalq konfransın iştirakçılara müraciətinin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünnün yekunları" qarşıda duran vəzifelərə həmçinin iclasında söylədiyi nitqləri, dövlətimizin başçısının rayonuna səfəri zamanı Mərkəz stəxanaların yeni binasının açılış prosesində iştirakı, ictimaiyyət yəndələri ilə görüşü, Bakıda sənəqurma və abadlıq işləri ilə tanınma dair materiallar da toplanıb. "Qeydlər", "Şəxsi adlar" və "afadlar" göstəriciləri verilib.

"Azərnes" tərəfindən buraxılan 73-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnfomasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Ziyafat Əsgərov: “Azərbaycan BMT-nin Nizamnaməsində qarsıya qoyulan məqsəd və vəzifələrə sadıqdır”

Noyabrın 30-da Milli Məclisin plenar iclasında “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin “qərargah zabit” və “hərbi müşahidəçi” qismində BMT-nin Cənubi Sudandakı missiyasının (UNMISS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qərar lyihəsi müzakirə edilib.

AZERTAC xəber verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qərar layihəsini təqdim edib. Bilidirilib ki, bu qərar layihəsi Prezident İlham Əliyev tərəfindən təqdim olunub. İndiye qədər dünyanın bir neçə ölkəsində sülməramlı missivlarda istirak



hərbçimiz orada iştirak etsin. Bu, Azərbaycan dövlətinin sülhsevərliyini, sülhməramlılığını, humanistliyini, eyni zamanda, BMT-nin Nizamnaməsində qarşıya qoyulan məqsəd və vəzifələrə

Biz də öz növbəmizdə istərdik ki BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətlə, da ha ciddi yanaşın".

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib



Noyabrın 30-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri yetkinlik yaşına çatmayanlarla bağlı görülən işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıblar.

Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov komissiyanın işinin fəallaşdırılmasının önemini qeyd edib. Əlavə edib ki, bu, yerli icra hakimiyyətləri yanında komissiyanların fəaliyyətində də ciddi irəliləyişlərə gətirib çıxaracaq. Bu da yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılmasına və onların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlara müsbət təsir göstəracak.

İclasda komissiyanın fəaliyyətinə dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabinetini yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.

“Sergey Lavrov Qarabağ münaqışesinin nizamlanması masaləsini Milanda müzakirə edəcək”



AZƏRTAC xəbər verir ki, M.Zaxarovanın sözlərinə görə, RF XİN-in başçısı ATƏT XİNŞ-in dekabrın 6-7-də Milanda nəzərdə tutulan 25-ci iclasında iştirak edəcək. O deyib: "Münaqişələrin, o cümlədən Ukraynanın şərqindəki, Dnestr-ryanı bölgədəki, Dağlıq Qarabağdakı münaqişələrin nizamlaşmasına kömək göstərilməsində ATƏT-in səylərini, bu təşkilatın Balkanlarda fəaliyyətini və Cənubi Qafqazda sabitlik üzrə Cenevre diskussiyalarında həmsədrliyini dəstekləyəcəyim".

M.Zaxarova vurgulayıp ki, RF XİN-in başçısı ikitərəflı görüşlər də keçirəcək. Bu görüşlərdə Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılacaq. O deyib: "Dağlıq Qarabağ problemi daha konkret, tətbiqi məcrada müzakirə ediləcək. Əlbəttə, orada da bu istiqamətdə hər hansı konkret addımlar və təkliflər nəzərdə tutula bilər".

1 dekabr 2018-ci il

Bölgələrdə müasir standartlara cavab verən tibb müəssisələri istifadəyə verilir

Azərbaycanda, bütün sahələrə olduğu kimi, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə diqqət artır. İnsanların sağlamlığının qorunması prioritet məsələ kimi diqqətdədir. Səhiyyə ilə bağlı mühüm dövlət programlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, bu istiqamətdə aparılan siyasetin əsas prioritetləridir. Ölkəmizdən hər yerində əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni və əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılmışdır. Artıq Azərbaycanın hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir.

Ölkə sehiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da müümüyyətlə, bu proqramlar sehiyyənin ən ağır və həyati əhəmiyyət daşıyan problemlərinin həlline yönəlib. Nəticə olaraq, bu gün deyə bilerik ki, döv-

mani çıxışında bunun çox gözəl tibb müəssisəsi olduğunu, ən yüksək, müasir standartlara cavab verdiyini bildirib: "Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əm-



let tərefindən dövlət proqramlarının icrasına ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həmdə sehiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib. Belə ki, vaxtılık əlkəmizdəki yegane Dövlət Dializ Mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr leğv olunub. 27-si bölgələrde olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Sosial infrastruktur layihələri icra edilir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Quba rayon Mərkəzi Xəstəxanasının açılışı da bu sahədə görülən işlərin məntiqi davamıdır. 1964-cü ildə istifadəyə verililən Quba Rayon Mərkəzi Xəstəxanası, indi müasir birtipli mərkəz olaraq, sakinlərin ixtiyarına verilib. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Quba rayon Mərkəzi Xəstəxanasının açılışı za-

nəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar".

Xəstəxanada cərrahiyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya və travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksiyon xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şərait vətəndaşların hərtərəflü tibbi xidmətə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkil, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir tibb müəssisəsində istifadəyə verilmesi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisine hərtərəflü tibbi xidmət göstərməye imkan verir. Prezident İlham Əliyev

"bele müasir xəstəxananın bölgədə yaradılması bizim siyasetimizi göstərir" - deyərək, bu gün Azərbaycanın bütün bölgələrində, her bir rayonunda müasir tibb müəssisəsinin yaradıldığını və bunun davam etdirildiyini bildirib: "Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan Şəhər Xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin sehiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görcəyik".

Qeyd edək ki, 2004-2018-ci illərde ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanası yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir

rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb, Abşeron, Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir. Ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir. Dövlət başçısı yaradılan imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərildiyini vurğulayıb. İnsanların sağlamlığı prioritet bir məsələ kimi dövlətin diqqətində saxlanıldıdan, ölkə vətəndaşları ilde bir dəfə pulsuz tibbi müayinələrdən keçirilir.

Artıq bir neçə ildir ki, Cənab Prezidentin göstərişi ilə vətəndaşların kütləvi müayinədən keçmə kampaniyası aparılır. Azərbaycan Prezidenti çıxışında bildirib ki, bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib: "Onların bəzilərindən olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib və tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriləblər".

Bu gün ölkəmizdə əvvəller əlavci olmayan bir sira xəstəliklər müalicə edilir, mürekkeb emalıyyatlar, o cümlədən, qaraciyer transplantasiyası, sünə oynaq və açıq ürək əməliyyatları aparılır. Bu sehiyyəmizə ayrılan diqqətin bariz göstəricisidir.

Səhiyyədə əldə olunan uğurlar dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrə ölkəmiz



Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasetinin, möhkəm iradəsinin mentiqi neticəsi olaraq, hətta bütün dünya üçün çətin olan son illərdə də ölkəmizin inkişafı davam etdiriləcək. Azərbaycanda çoxsaylı sehiyyə müəssisələrinin tikintisi, əsaslı təmir və müasir avadanlıqlarla təchiz edilməsi həyata keçirilir.

Son 15 il ərzində, Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Cənab Prezident "Bu, bizim insanların sağlamlığına ver-

də həyata keçirilib. Ölkəmizin sosial-iqtisadi rifahi dövlət başçısının yorulmaz səyi neticəsində reallaşır və sehiyyə sahəsindəki inkişafın təminində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanda elə bir rayon, elə bir bölgə yoxdur ki, orada yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılmasın, müasir avadanlıqla təchiz olunmasın və insanların istifadəsinə verilmesin. Bütün bunlar Cənab Prezidentin sehiyyəyə qayğısının göstəricisidir.

ZÜMRÜD BAYRAMOVA

Sərhədçilər sərhəd pozucusunu zərərsizləşdiriblər



Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumatə görə, 2018-ci ilin 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin istiqamətdəki sərhəd zastavalalarının xidməti gücləndirilmiş, zəruri qabaqlayıcı tədbirlər görülmüşdür.

Saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığında sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barede daxil olmuş məlumat əsasında sərhəd zastavası "Silaha" komandasına qaldırılırlaraq hadisə yerinə hərəkət etmiş, nəzarət-iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə ayaq izləri aşkar olunmuşdur.

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri həyata keçirilmiş, sərhədyanı yaşayış məntəqələri istiqamətdə ayaq izləri aşkar olunmuşdur.



mətində yollar sərhəd naryadları tərəfindən qapadılmış, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılmışdır.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilmiş, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qəcməsini aşkar etmişdir. Sərhəd naryadının "Dayan" komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılmış, cavab atəşi ilə sərhəd pozucularından biri serrast atəşə yaxından yaralanaraq hadisə yerində tutul-

muşdur. Digər sərhəd pozucusu hadisə yerdən qəçməqə müvəffəq olmuşdur. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörme cihazı, 1 ədəd mobil telefon aşkar olunmuşdur. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı gülətən atılmış, gülələrdən biri xidməti avtomobile dəymmiş, sərhədçilər arasında yaralanan və xəsaret alan olmayışdır.

Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliye edilmiş və ona təcili tibbi yardım göstəril-

mişdir. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdü Nəsiri Şəhzad Şekar olması müəyyən edilmişdir. Ş.Nəsiri 20.09.2007-ci ilde Dövlət Sərhəd Xidmətinin hərbi qulluqquları tərəfindən sərhəd pozucusu qismində tutulmuş, narkotik qaçaq-malçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 06.04.2014-cü ilde Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən "Astara" dövlət sərhədində buraxılış mətnəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilmişdir.

Ş.Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfinə dövlət sərhədinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğlunu yaralamış şəxs olmasına müəyyən edilmişdir. 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olmuş, çətin reliyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirmiş, silahlı sərhəd pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmmiş hərbi qulluqquları təltifləndirmişdir.

Elmir Vəlizadə: Elektron imzanın başqa ölkələrdə tanınması prosesində maraqlıçı

Azərbaycan elektron imzanın başqa ölkələrdə tanınması prosesində maraqlıdır. AZERTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, elektron imza sahəsində mövcud olan qanunverciliç Avropa direktivi əsasında hazırlanıb: "Biz çalışırıq ki, mövcud qanunverciliç yeni yanaşmaya uyğun olsun. Bu istiqamətdə və yeni layihənin hazırlanması ilə bağlı işlər görüllür".

Cari ildə Bakıda 1,6 milyon tondan çox dizel yanacağı istehsal edilib

Bu ilin yanvar-oktyabr aylarında paytaxtda 1 milyon 615,5 min ton dizel yanacağı istehsal olunub. AZERTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əhalinin 49,8 faizi ni kisilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 1062 nəfər olub.

İlin əvvəlindən Bakı əhalisinin sayı 11 min 300 nəfər artıb

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11 min 300 nəfər artıraraq oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273 min 900 nəfərə çatıb. AZERTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əhalinin 49,8 faizi ni kisilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 1062 nəfər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 22494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub. Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9980 ölüm halı qeydə alınıb və əha-



linin hər 1000 nəfərinə ölüm səviyəsi 5,9 təşkil edib. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 11304 nikah ve 3611 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,7 boşanmaların sayı isə 2,1 olub.

1 dekabr 2018-ci il

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyaset həyata keçirir. Hazırda mühüm geosiyasi məkanı, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.

Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyaset strategiyasının, qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürtələ irəliləməkdədir. Belə ki, həyata keçirilən coxtərəfli və balanslaşdırılmış xarici siyaset nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Dünya-

kəmələtdi. Bunun nəticəsində İKT zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada "Ermənistan-Azərbaycan münaqışəsi haqqında" siyasi qətnamə qəbul edildi.

Son illər Azərbaycan-İKT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, çoxşaxəli və qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişlənib. Azərbaycan Prezidenti İlham Əliyevin



Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri qarşılıqlı əməkdaşlıq zəminində qurulub

nın nüfuzlu təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyaset kursunda prioritet istiqamətlərdəndir. Əlbətə ki, müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial və s. eləcədə, digər sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına ve davamlı olmasına təsirini göstərir. Müstəqil Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür.

Ümummüllü Lider Heydər Əliyevin 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına sefəri, səfər əsnasında Müqəddəs Kəbədə Ümre ziyrəti və müxtəlif görüşlər İslam Konfransı Təşkilatı ilə əməkdaşlığından gələcək inkişafına zəmin yaratdı. 1994-cü ilin noyabrında Ulu Öndər Heydər Əliyevin təşkilatın Baş katibi ilə Bakıdakı görüşü, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablanka-da keçirilən 7-ci zirvə toplantısında iştirakı Azərbaycanın təşkilat daxilində mövgəvinini xeyli möh-

İKT-nin Mekkədə keçirilən 3-cü Fövqəladə Zirvə görüşündə iştirakı, Onun təşəbbüsü ilə İKT xarici işlər nazırlarının 33-cü konfransının, islam ölkəlerinin ali tehsil və elm nazırlarının 4-cü konfransının Bakıda keçirilməsi əlaqələrin yüksək səviyyədə olmasını təsdiq edir.

Ölkemizlə İKT-nin müxtəlif təşkilatları arasında münasibətlərin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, xüsusilə, təqdirəlayiqdir. “Bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz” sualına Azərbaycanın Birinci Xanımı belə deyib: “...Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanın, onun çox dərin tarixi və mədəni köklərə malik olan xalqını göstərmək, bizim incəsənətin, müsiginin və adəbiv-

yatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır". Mehriban xanım Əliyevanın İSESKO-nun Xoşmeramlı Səfiri kimi uğurlu fəaliyyətinin nəticəsidir ki, 26 noyabr 2006-cı ilde İSESKO-nun Baş Direktoru Əbdülezziz bin Osman el-Tüveycri sivilizasiyaların yaxınlaşmasındaki roluna görə, Ona İSESKO-nun Xoşmeramlı Səfiri diplomunu təqdim edib. Mehriban xanımın təşəbbüsü ilə Bakıda keçirilən "Mədəniyyətlərarası Dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Forumda isə qurumun Baş katibi Ekmaləddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə, "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomu Azərbaycanın Birinci Xanımına təqdim edib. Qeyd edək ki, Mehriban xanım Əliyeva islam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adları na layiq görülen ilk qadındır. Bakının 2009-cu ilde İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı qərar da İKT ilə əməkdaşlığı

behrəsi ve Azərbaycanın Birinci Xanımının yorulmaz fəaliyyətinin nəticəsidir. BMT Baş Assambleya-sının 62-ci Sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi "Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət" adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqəyi həlledici rol oynayıb.

Bu gün İslam Konfransı Gençlər Forumunun fəaliyyəti, onun program və layiheləri də diqqəti çəkir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gençlər Forumunun Mədəniyyətlərarası Dialog üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər Xocalıda törədilən, insanlığa qarşı aqlasızlaşmaz cinayətin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətə hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq, dünyada sülh və əmin-amanlıq uğrunda mübarizə aparmaqdır. Teşkilat Ermenistanla Azərbaycan arasında torpaqlarıımızın 20 faizinin qonşu Ermenistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edib. Belə ki, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsinin və ibadət sahələrinin daşdırıl-

nin qətnamələrində ver alır.

İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti, ardıcıl olaraq siyaset yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. "Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irlimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk"-deyən Cənab Prezident IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsini birliyin nümayiş olduğunu vurğulayıb: "Bu, təkce idman tədbiri deyildi. Bu, bizim birliyimizin, həmrəyliyimizin və imkanlarımızın nümayishi idi. Ona görə də, biz bütün müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəmizi verməvə çalışırıq".

Müsəlman aleminin gənc nəsil-
ləri milli və ənənəvi dəyərlərimizə
əsaslanaraq, formallaşması əsas
məsələlərdən bir olaraq qarşıda
durur. Azərbaycan da, öz növbə-
sində, dəyərlərimizi təşviq etmek
 üçün əlindən gələni edir. Prezi-
dent İlham Əliyev çıxışlarının birin-
də dediyi kimi: "Biz müsəlman ale-
minin mədəniyyətini nümayiş et-
dirmek, İslami sülh, qardaşlıq və
tolerantlıq dini kimi təqdim etmek
məqsədiilə dünyanın müxtəlif yer-
lərində bir çox konfranslar, sərgilər
və digər mədəni tədbirlər təşkil et-
mişik. İslami dünyaya təhlükə kimi
təqdim etmək istəyənlərə imkan
verməmək üçün, biz daha çox çal-
ışılmalıdır və səylərimizi birləşdir-
məliyim."

Azərbaycanı İsləm Konfransı Təşkilatı ölkələri ilə təkcə milli-mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır. Bu məsələdə Azərbaycanın siyasi aləmdə qazandığı imic və tutduğu mövqə xüsusi rol oynayır.

**3 yaşayış məntəqəsini birləşdirən
avtomobil yolu istifafəyə hazırlıdır**



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYADA) tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihelərdən bir neçəsində işlər yekunlaşdır. Bunu SİA-ya AYADA-nın ictimaiyyətlə elaqələr söbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlerine göre, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq icra edilərək yekunlaşdırılan layihələrdən biri də 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdibad-Pırşağı avtomobil yoludur. 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu

Üçün asfalt-beton örtükde qabarmalar və deformasiyalar emələ gəlmışdı. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneq yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə qeyd olunan problem artıq öz həllini tapıb: "Yol boyu layihə əsasında tam yeni və müasir yol infrastrukturunu yaradılıb. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılıb. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolu hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılıb".

Zümrüt BAYRAMOVA

Azərbaycanda təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

Dilarə xanum, noyabrın 28-də Bakı Kongres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi. Qurultayın iştirakçıları kimi bu mötəbər tədbirin əhəmiyyətini və müzakirə edilən məsələlərin təhsil sahəsinin inkişafı kontekstində önəmini necə qiymətləndirirsiniz?

- Noyabrın 28-də Bakıda keçirilən Azərbaycan müəllimlərinin XV qurultayı təhsilin inkişafı istiqamətində bir çox fundamental əhəmiyyətli məsələlər, o cümlədən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənənəşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, XIV qurultaydan sonrakı müddətdə təhsil sisteminde reallaşdırılmış tədbirlər və islahatlar müzakire olundu, qarşıda duran yeni vəzifələr müəyyənənəşdirildi. Ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndənin iştiraku ilə keçirilən Azərbaycan müəllimlərinin XV qurultayının ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olundu, Azərbaycan təhsilinin dünya təhsil sistemi integrasiyası, müəllimin rüfuzunun daha da artırılması ilə bağlı konkret təkliflər irəli sürüldü. Diqqətənən tədbirlər, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin biliq və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əmək-həqqi artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağın iləbəl artırır.

Diger tərefdən, qurultay çərçivəsində panel sessiyalarda çox mü hüüm və aktual məsələlər müzakirə predmetinə çevrildi. Bu istiqamətde bir sıra məqamlara nəzər salmaq istərdim. Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği mövzusunda keçirilmiş sessiya ölkəmizdə peşə təhsili sisteminin inkişafının müzakirəsi və gələcək hədəflərin müəyyənənəşdirilməsi baxımından oludurca əhəmiyyətli idi. Məlumdur ki, peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi və genişləndirilməsi istiqamətində dövlət tərefindən davamlı olaraq məqsədyönlü addımlar atılır, həyata keçirilən tədbirlər səmərəli nəticələr verir. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda peşə təhsili ilə bağlı xüsusi müdədələr özəksinə tapılıb. Eyni zamanda, 2016-cı ilde Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətde qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi baxımından çox əhəmiyyətli dir. Çünkü bu sahənin inkişafı ölkənin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi baxımından önemlidir. Biz cəmiyyətdə bu sahəye marağın davamlı olaraq artığını müşahidə edirik. Peşə təhsili müəssisələri peşəyönümü işinin təşkilində və təbliğində yaxından iştirak edirlər.



Milli Məclisin deputati Dilarə Cəbrayilovanın yap.org.az-a müsahibəsi

Qurultayda "Ümumi təhsil: bu güne və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu güne və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu güne və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu güne və gələcəyə baxış. Ümumi təhsil idarə olunması", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında panel sessiyalarında ölkəmizdə müvafiq sahələrin inkişafı istiqamətində görülən işlərden danışıldı, qarşıda duran vəzifələr müəyyənənəşdirildi. Düşünürəm ki, bəhs olunan istiqamətərədə müzakirələr olduqca səmərəlidir və gələcəkyönlü xarakter daşıyır.

- Ümumiyyətlə, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet məsələlərdən biridir. Dövlət tərefindən bu istiqamətdə görülən işlər və aparılan islahatlarla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənənəşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasına təmin edir. Yeni Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkilde nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sisteminde keyfiyyətə yeni inkişaf meyillərinin meydana çıxmamasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.

Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbələr kənar müəssisələrde, orta məktəblərde, kolleclərde, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonra təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialı

nin və tədrisin keyfiyyətinin yüksəldilmesi xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan öten 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub.

- Təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti və nəticələri barədə fi-


Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirmək yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüs-lərlə çıxış etmiş, bu sahədə geniş-miqyaslı işlər reallaşdırılmışdır. Bu baxımdan, "Yeniləşən Azərbaycana yeni məktəb" programını diqqətə çatdırmaq gərəkdir. Bu programda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilmesi kimi məsələlər özəksinə tapib və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib.

- Dilarə xanum, Azərbaycan təhsilinin dünya təhsil sisteminə integrasiyasını və bu istiqamətdə əldə edilən nailiyyətləri necə dəyişərək təqdim etmək istəyirsiniz?

- Azərbaycan dövləti təhsilin dünya təhsil sisteminə integrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında özəksinə tapır. Bəlli dir ki, 2018-ci il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda 140 ölkə arasında 69-cu yerde qərarlaşan Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşdırıb. Təhsil indikatorları üzrə ciddi irəlliyişə nail olunması, Azərbaycanın göstəricilərinin dünyadan bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir. Bəhs olunan qurultayda təhsil naziri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, təhsilin əməkciyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yer, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə təqdim edilmişdir.

Bütün zamanların ən yaxşı üç filmi müəyyən edilib

İtaliyanın Turin Universitetində aparılan kinematografiya üzrə tədqiqatlarının müəllifləri dünyada incəsənətin inkişafına dəha çox təsir göstərmiş üç filmi müəyyən ediblər. SIA-nın məlumatına görə, tədqiqatların nəticələrinin dərc olunduğu "Applied Network Science" jurnalına istinadla xəber verir ki, təcrübəli italyan kino tənqidçilərinə görə, 1939-cu ildə lente alınmış "Öz ölkəsinin sehərbazi" filmi bütün zamanların ən yaxşı kinolentilər hesab olunub. Frenk Baumun romanı əsasında Viktor Fleminqin lente aldığı bu ekran əsəri 1989-cu ildə Amerika kinosunun ən yaxşı nümunələri sırasında "Milli filmlər reyestri"nə daxil edilib. Rejissor Coro Lukaşin 1977-ci ildə ekran həyatı verdiyi məşhur "Ulduz mührəbələri" kinofilminin birinci seriyası - "Yeni ümid" filmi ikinci, kino aləmində dahi rejissorlardan biri sayılan Alfred Hitchcockun 1960-ci ilde lente aldığı "Psix" ekran əsəri isə üçüncü pillədedir.



27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

Diger tərefdən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" müvəffəqiyyətlə icra olunması, bu günlərdə isə yeni "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi Azərbaycan təhsilinin dünya təhsil sistemine integrasiyasını sürətləndirən çatdırmaq gərəkdir. Bu programda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilmesi kimi məsələlər özəksinə tapib və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib.

- Dilarə xanum, Azərbaycan təhsilinin dünya təhsil sisteminə integrasiyasını və bu istiqamətdə əldə edilən nailiyyətləri necə dəyişərək təqdim etmək istəyirsiniz?

- Azərbaycan dövləti təhsilin dünya təhsil sisteminə integrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında özəksinə tapır. Bəlli dir ki, 2018-ci il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda 140 ölkə arasında 69-cu yerde qərarlaşan Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşdırıb. Təhsil indikatorları üzrə ciddi irəlliyişə nail olunması, Azərbaycanın göstəricilərinin dünyadan bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir. Bəhs olunan qurultayda təhsil naziri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, təhsilin əməkciyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yer, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə təqdim edilmişdir.

Bütövlükdə, ölkəmizdə təhsilin inkişafı ilə bağlı müxtəlif programların icra olunması dünya təhsil sisteminə integrasiyanın əsaslı təsirindən mühüm rol ola bilər. Bundan əvvəl Erasmus programı Avropa ölkələri ilə müəllim-tələbə münbadiləsi həyata keçirilib və bu, ölkədə ali təhsilin inkişafına öz təsirini göstərən mühüm amillərdən biri olub. Hazırda isə Erasmus+ programı çərçivəsində Şərqi Tərəfdəşliyi ölkəsi olan Azərbaycan ali təhsil müəssisələri birgə magistratura programları, Kredit mobilliyyi (keçmiş "Erasmus Mundus"), Potensialın gücləndirilməsi layihələri (keçmiş "Tempus"), Jan Mone Programı, Biliq Alyansları, Strateji Tərəfdəşliq və Sektor Bacarıqları (müəyyən şərtlər ilə) kimi imkanlardan istifadə edəcək.

Bütövlükdə, ölkəmizdə təhsilin inkişafı ilə bağlı müxtəlif programların icra olunması dünya təhsil sisteminə integrasiyanın əsaslı təsirindən mühüm rol ola bilər. Bundan əvvəl Erasmus programı Avropa ölkələri ilə müəllim-tələbə münbadiləsi həyata keçirilib və bu, ölkədə ali təhsilin inkişafına öz təsirini göstərən mühüm amillərdən biri olub. Hazırda isə Erasmus+ programı çərçivəsində Şərqi Tərəfdəşliyi ölkəsi olan Azərbaycan ali təhsil müəssisələri birgə magistratura programları, Kredit mobilliyyi (keçmiş "Erasmus Mundus"), Potensialın gücləndirilməsi layihələri (keçmiş "Tempus"), Jan Mone Programı, Biliq Alyansları, Strateji Tərəfdəşliq və Sektor Bacarıqları (müəyyən şərtlər ilə) kimi imkanlardan istifadə edəcək.

Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və hökumətin üzvləri iştirak ediblər.

Iclasa sədrlik edən spiker Oqtay Əsədov bildirib ki, ilk dəfədir bündə zərfinə daxil olan sənədlər parlamentdə üç oxunuşdan keçir. Bu günədək həmin qanun layihələri komitələrdə və plenar iclaslarda iki oxunuşda geniş müzakirə olunub. Hökumətlə parlamentin six əməkdaşlığı müsbət nəticə verib. Layihələrə lazımi düzəlişlər edilib.

Iclada 2019-cu ilin dövlət bütçəsi haqqında qanun layihəsinin üçüncü oxunuşda deputatlara təqdim edən iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdəz vurğulayıb ki, müzakirələr zamanı deputatların irəli sürdükləri təkliflərin əksəriyyəti hökumət tərəfindən nəzərə alınıb. Bündə zərfinə daxil olan qanunlar Azərbaycan dövlətinin məraqlarına tam cavab verir. Gələn ilin bütçəsi ölkədə aparılan iqtisadi isləhatların daha da dərinleşməsinə, iqtisadi siyasetin prioritet istiqamətlərinin daha real şəkildə həyata keçirilməsinə və əhalinin sosial problemlərinin həllinə imkan verəcək.

Sonra Milli Məclis "Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda qəbul edib.

Plenar iclasda üçüncü oxunuşda çıxarılmış bündə zərfindeki sosial sahəyə dair qanun layihələrini əmək və sosial siyaset komitəsinin sədri Hadi Rəcəbli təqdim edib. Deputatlar "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il bütçəsi haqqında", "İşsizlikdən siğorta fondunun 2019-cu il dövlət bütçəsi haqqında", "2019-cu il üçün yaşayış minimumu haqqında" və "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini dəstekleyiblər.

"Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il üçün xərclər smetası haqqında" və "Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında" qanun layihələri de üçüncü oxunuşda qəbul edilib.

Bündə zərfindeki sənədlərin qəbulundan sonra iclasda hökumət üzvlərinin iştirakı ile Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar olan 7 qanun layihəsinə baxılıb.

Əvvəlcə Ziyad Səməzdəz Vergi Məcəlləsində aparılan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, həmin dəyişikliklər Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılmasına, biznes mühitinin dəha da yaxşılaşmasına, sahibkarlığın təkmilləşməsinə, əmək münasibətləri sahəsində yaranmış problemlərin həllinə kömək edəcək.

Qanun layihəsinin müzakirəsində deputatlar İsa Həbibbəyli, Qüdret Həsənquliyev, Fazıl Mustafa, Əli Məsimli, Çingiz Qənizadə

Milli Məclisin növbəti plenar iclası keçirilib



müsəbet fikirlər söyleyiblər. Bir sıra təkliflər irəli sürürlüb.

Iclada iştirak edən vergilər naziri Mikayıl Cabbarov deputatların təkliflərinə münasibət bildirib, səallara aydınlıq gətirib. Səsverme zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edildikdən sonra üçüncü oxunuşda da səsə qoyulub və qəbul edilib.

Inzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi deputat Azay Quliyev şərh etdikdən sonra parlament bu qanun layihəsinə de ikinci və üçüncü oxunuşda müsbət münasibət bildirib. Qeyd olunub ki, "Bündə sistemi haqqında" qanunda edilən dəyişikliyə görə icmal bündənin qeyri-neft gəlirləri dedikdə icmal bündənin ümumi gelirlərindən icmal bündənin neft gelirləri çıxıldığdan sonra qalan məbleğ nəzərdə tutulacaq. Dövlət bütçəsinin neft gelirləri dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət bütçəsinə transfert, Azərbaycan ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra həkimiyəti orqanının müəyyən etdiyi organın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi nəzərdə tutulur. Dövlət bütçəsinin qeyri-neft gəlirlərini isə dövlət bütçəsinin ümumi gəlirlərindən dövlət bütçəsinin neft gelirləri çıxıldığdan sonra qalan məbleğ təşkil edəcək.

Parlament bu qanun layihəsinin həm ikinci, həm də üçüncü oxunuşda qəbul edilmesini məqsədəyən sayıb.

Iclada ikinci oxunuşda müzakirəyə çıxarılmış bütün qanun layihələrinə, o cümlədən "Dövlət borcu haqqında", "Sosial siğorta haqqında", "İşsizlikdən siğorta haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik edilmesine dair layihələrə prosedur qaydalarına uyğun baxılıb. Sənədlər önce

ikinci oxunuşda əsas kimi qəbul edilib, fikir mübadiləsindən sonra səsverməye çıxarılib.

Ayrı-ayrılıqda səsə qoyulan bu qanun layihələri ikinci və üçüncü oxunuşlarda qəbul olunub.

Plenar iclasda bir sıra qanun layihələrini hüquq siyaseti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev təqdim edib. Deputatlar inzibati Xətalar və Cinayet-Prosesual Məcəllələrində, həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "Cinayet yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər emlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizə haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlarda dəyişiklik ediləcək məqsədəyən sayıblar.

Milli Məclis sədrinin birinci müavini Ziyafer Əsgərov "Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMISS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilən qanun" qərar layihəsini şərh edib. Bildirib ki, inqidək Azərbaycan dünyasının bir çox ölkələrində sülhmeramlı missiyalarda iştirak edib. BMT-nin başçılığı altında həyata keçirilən bu missiya dövlətimizin sülhsevər siyasetinin humanist məhiyyətini bir daha ortaya qoyur. Parlament həmin qərar layihəsini təsdiq edib.

Sonra iclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanmış layihələre baxılıb. Aile, qadın və uşaq məsələləri komitəsinin sədri Aqipa Naxçıvanlının, səhiyyə komitəsinin sədri Əhlişman Əmiraslanovun, regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilovun məlumatları dinlənilib. Fikir mübadiləsində deputatlar Əflatun Amaşov, Tahir Kərimli, İsa Həbibbəyli, Musa Quliyev, Hikmet Məmmədov rəylerini bildiriblər.

Plenar iclasda qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması məqsədilə Mənzil Məcəlləsi, inzibati Xətalar Məcəlləsinə və fiziki şəxsədən əşyaları yoxlamağa dair 92-ci maddəsində aparılan dəyişiklik bu sənədin "Feldyeger rabitesi haqqında" Qanuna uyğunlaşdırılması ilə əlaqədardır.

Sonra "Avtomobil nəqliyyatı haqqında" Qanunun 9-1-ci maddə əlavə edilir. Bu əlavədə məqsəd məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeyde alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilmişsidir. Bununla əlaqədar olaraq inzibati Xətalar Məcəlləsində 38-ci maddəsində hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı verdikləri yanlış məlumatla görə inzibati məsuliyyətdən azadetmə müddəti 1 il nəzərdə tutulur. Deputatlar sözügedən dəyişikliklərə bağlı her iki sənədi birinci oxunuşda qəbul ediblər.

Parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılmış "Aviasiya haqqında", "Dövlət borcu haqqında", "Inzibati icraat haqqında" qanunlarda, eləcə de Cinayet Prosesual Məcəlləsində 197 və 198-ci maddələrində, inzibati Xətalar Məcəlləsində 43, 54 və 594-cü maddələrində dəyişikliklərə dair məsələlər şərh olunub. Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhlişman Əmiraslanov birinci oxunuşdan sonra "Psixoloji yardım haqqında" Qanun üzərində aparılmış iş barədə məlumat verib. Iclada 6 fəsil, 22 maddədən ibarət qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 12-ci və 14-cü maddələrinə təklif olunan dəyişikliyə də razılıq veriblər. Sənəd birinci oxunuşda qəbul edilib.

Məlumat verilib ki, 2016-ci ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərureti yaranıb.

Deputatlar Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini birinci oxunuşda məqbul sayıblar.

Iclada bildirilib ki, inzibati Xətalar Məcəlləsinin şəxsi axtarış və fiziki şəxsədən əşyaları yoxlamağa dair 92-ci maddəsində aparılan dəyişiklik bu sənədin "Feldyeger rabitesi haqqında" Qanuna uyğunlaşdırılması ilə əlaqədardır.

Sonra "Avtomobil nəqliyyatı haqqında" Qanunun 1, 9, 57-ci maddələrinə, "Sığorta fəaliyyəti haqqında" qanunun 96-ci maddəsinə edilən dəyişiklik və əlavə baredə məlumat dinişənilib. Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Bununla da gündəlikdəki 45 məsələyə münasibət bildirən Milli Məclis iclasını başa çatdırıb.

Mənəvi Dəyərlərin Təbliği Fondu qalibləri mükafatlandırıb



Dünən Bakıda "Media və mənəvi dəyərlər" mövzusunda konfrans və eyni adlı məqale müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi məlumatara görə, tədbirdə mətbuat nümayəndələri, qəzet redaktörleri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Mənəvi Dəyərlərin Təbliği Fondu-nun icraçı direktoru Mehman İsmayılov mərasimi giriş sözü ilə açaraq Fondun görüyü işlər və müsabiqənin əhəmiyyəti barəsində danişib və qalibləri təbrik edib. O bildirib ki, Fond tərəfindən bir çox qurumlarla mənəvi dəyərlərin təbliği ilə bağlı müsabiqələr keçirilib:

"Biz artıq görürük ki, gələcəkdə gənclər arasında bu cür formatda konfransların təşkili ilə yanaşı, müsabiqələrin keçirilməsinə də ehtiyac var. Azərbaycan mediası böyük gücdür və müasir dünyada da medianın rolu artıq hər kəse məlumdur. Media hər yerə, hər qapiya ayaq aça bilir. Ona görə də biz belə düşündük ki, media nümayəndələri arasında da mənəvi dəyərlərlə bağlı müsabiqə teşkil edək. Gələcəkdə media ilə bağlı tədbirlərdə daha fərqli, geniş müsabiqələr təşkil etmək fikrindəyik".

Mənəvi Dəyərlərin Təbliği Fondu-nun Himayəçilər Şurasının üzvü, "SƏS" Media Qrupun rəhbəri Behruz Quliyev çıxış edərək mətbuatın birgə əməkdaşlığından danişib və mətbuatın ictimai fikirdə, cəmiyyətdə oynadığı rolu qeyd edib: "Media və mənəvi dəyərlər" mövzusu çox akualdır. Mənəvi dəyərlərimiz bizim mənəvi zənginliyimizdir. Bizim milli ideologiya, milli tarix, dil, din, mədəniyyət, incəsənət və ədəbiyyatımız, milli özündərk, ailə, daxili şəxsiyyətlərimiz, müsiqimiz, müğamlarımız bizim milli mənəvi dəyərlərimizdir. Yeni müasir dövrde bunu qorumaq, saxlamaq və gələcək nəsillərə ötürmək birbaşa mətbuatın və bu gəncliyin qarşısında duran əsas vəzifədir. Hesab edirəm ki, biz bu məsələdə cəmiyyətdə, ictimai fikirdə milli ideyanı formalaşdırıran gənclik, QHT institutu və o cümlədən mətbuat institutu həmrəylik nümayiş etdirib mənəvi dəyərləri qoruyub saxlamaq və

gələcəyə deqradasiyasız ötürməyə borcluyuq".

Daha sonra "Yeni Azərbaycan" qəzətinin baş redaktoru, millət vəkili Hikmet Babaoglu bildirib ki, millet tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır, bunu müəyyən edən de ele məhz mənəvi dəyərlərdir. Deputat qeyd edib ki, milli-mənəvi dəyərlər hər bir xalqın inkişafında elə etdiyi intellektual müstəvədə proyeksiya olunan hadisədir: "Azərbaycan cəmiyyətində insanlar etnik, irqi, dini mənsubiyətinə görə fərqli ola bilər. Lakin onları burada bir-birinə bağlayan dəyərlər eynidir. Əger biz yaşadığımız məkanda



xalq kimi formallaşmasaydıq, var olmaq üçün mücadile etməsəydiq, o zaman indiki keyfiyyətlərə malik olmazdım".

"Xalq Cəbhəsi" qəzətinin baş redaktoru Elçin Mirzəbəyli isə qalibləri təbrik edərək mətbuatın cəmiyyətin həyatındakı rolunu dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunması baxımından yüksək qiymətləndirib və müsabiqədə KİV nümayəndələrinin böyük həvəsle iştirak etdiklərini deyib. O, milli mənəvi dəyərlərimizin təbliğində KİV nümayəndələrinin əməyini yüksək qiymətləndirərək belə müsabiqələrin mütəmadi keçirilməsinə ümidi bəslədiyi bildirib. Daha sonra digərləri çıxış edərək mövzu ilə bağlı dəyərləri fikirlərini bildiriblər. Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.



Azərbaycanın media təmsilçiləri Anadolu Agentliyində olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Kültəvi İnformasiya Vəsítələrinin inkişafına Dövlət Dəstəyi Fondu-nun (KİVDF) təşkilatçılığı ilə ölkəmizdə aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Ankara şəhərinə səfəri davam edir. KİVDF-dən AZƏRTAC-a verilən məlumatara görə, nümayəndə heyətinin növbəti görüşü Anadolu Agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar.

Anadolu Agentliyinin baş direktorunun müavini Metin Mutanoğlu təmsil etdiyi qurumun Azərbaycan KİV-ləri ilə əlaqələri və bu istiqamətdə yeni planları barədə məlumat verib. O, Anadolu Agentliyi ilə AZƏRTAC arasındaki sıx əməkdaşlığı və müstərək proqramları nümunə göstərərək media qurumlarının qarşılıqlı fealiyyət göstərmələrinin ölkələrimiz üçün ciddi töhfələr və bələcəyini qeyd edib. Görüşdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli media təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-lərin durumu və Fondun fealiyyəti barədə məlumat verib. O, hər iki ölkənin media qurumları arasında münasibətlərin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının içtimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat organları ilə iş sektorunun müdürü Cəmaləddin Quliyev, "İki sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Şərq" qəzətinin baş redaktoru Akif Aşırı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Telegraf" Media Qrupunun rəhbəri Aynur Camal Azərbaycan və Türkiye KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bələşiblər. Səfər dekabrın 1-də başa çatacaq.

Dərman satanların diqqətinə: Cəzalar müəyyənləşdi

Milli Məclisin dünən keçirilən plenar iclasında inzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. SİA-nın xəbərindən görə, dəyişikliklə Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.

Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 ve 11-ci bəndlər əlavə olunur. Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanması, ələcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir. Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar tərəfdildikdə-vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək. Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur. Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar tərəfdildikdə-vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir. Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Tural Sadiqli: "Məhəmməd deyir ki, evdə arvadım da mənə şərəfsiz deyir"



Avropada yaşayan siyasi mühacirlər Tural Sadiqli isə Məhəmməd Mirzəlinin pul davası daha da böyüyüb. Xəbər verilir ki, qalmaqla haqda video paylaşan Sadiqli keçmiş dostunu kəskin təqnid edib.

O bildirib ki, Məhəmməd satın və ikiyüzlü insandır: "Məhəmməd deyir ki, guya onun bacısının ərini həbs ediblər. Ancaq bununla bağlı heç bir sənəd, məhkəmə qərarını paylaşmış, üzə çıxarmır. Bu necə ola bilər? Və mənə mesaj yazıb ki, qoy yeznəm həbsdən çıxsın, sonra davam edərik. Bu adamın məqsədi siyasi oturum almaq idi deyə bir ara fəallışımdı, Avropada oturumu aldı, son-

adlandırib: "Bu adamın danışığından da bilinir ki, heç bir savadı, dünyagörüşü yoxdur. Yalnız söyüş söyməkə nəyəse nail olmaq istəyirdi, hamı da bizi qınayırdı ki, niyə bu adama efir verirəsiz. Biz sadəcə onu dəstek olmaq istədik, o da belə etdi". Sadiqli canlı yayında Mirzəlinin videogörüntüsünü də göstərib və deyib ki, həyat yoldaşı da ona şərəfsiz deyir: "Mən sadəcə olaraq sizə bir videoyu göstərəcəm və özünüz hər şeyi başa düşəcəksiz. Məhəmməd canlı yayında deyir: şərəfsiz sözü söyüş deyil, evdə həyat yoldaşım da mənə şərəfsiz deyir".

"Sponsorlar "əməkdaşları" ni cəzalandırırlar"

Yeniden Avropadakı "söyüş grupu"nun üzvləri arasında qarşıdurma yaranıb. Səbəb də, maliyyə vəsaiti ilə bağlıdır. Yəni ayrılan puldan birinə çox, digərinə az düşdüyündən, aralarında çaxnaşma yaranıb. "Söyüş grupu"nun üzvlərindən olan və hər zaman Azərbaycana qarşı şər-böhtənləri ile sosial şəbəkələrdə tanınan Məhəmməd Mirzəli ile Tural Sadiqli arasında ayrılan qrantların böülüdürlülməsində qarşıdurmanın yaranması daha çox diqqəti cəlb edir. Söhbət etdiyimiz müsahiblərimiz məsələnin kökündə maddi maraqlar dayandığını və ayrılan maliyyə vəsaitini böle bilməmələrinin tərəflər arasında problemlər yaratdığını bildirdilər.

**"Yurdaş" partiyasının sədri
Mais Səfərli: "Bundan sonra mühacirlər arasında dava-dalaş daha da qızışacaq"**



- Müxtəlif adlar altında xaricə gedən və özlərinin "siyasi mühacir" adlandıran şəxslər, eslinde, ora pul üçün gediblər. Xaricdə ölkəmizə qarşı qısqanlıq hissi ilə yanaşan ayrı-ayrı dairələr var ki, onlar ölkəmizdə nə isə xoşagelməz bir vəziyyət yaratmaq isteyirlər. Qıdası, Məhəmməd Mirzəli, Tural Sadiqli və digərləri Avropaya pul qazanmaq istəyi ilə gediblər. Bunu bilən xarici maraqlı dairələr onlardan Azərbaycan əleyhinə çirkin məqsədlərini həyata keçirməkdə istifadə edirlər. Qrant üstündə baş verən mühacirərarası savaş sübut elədi ki, məhz o şəxslər orada Azərbaycana qarşı iftiranı, söyüş kampaniyasını müəyyən pul qarşılığında həyata keçirirlər. Adları çəkilən şəxslərin bir-birləri ilə dava aparmaları da, məhz pul məsələsi ilə bağlıdır. Amma həmin fondlarda görürək ki, bu söyüş və böhtən kampaniyalarının Azərbaycana heç bir təsiri yoxdur. Yəni Azərbaycan ictimaiyyəti onları destəkləmir, eksinə, onlara nifret edir, bu cür hərəkətlərinə etiraz edir. Bu baxımdan, qərəzli maraqlı dairələr getdikcə o qrantların miqdarını azaldırlar. Belə olan halda, həmin şəxslər bir-birini günahlandırırlar. Yəni adları çəkilən şəxslər arasında olan bu dava-dalaşların olması, məhz maliyyə məsələləri ilə bağlıdır. Birเมนالı şəkildə demək olar ki, qrantverən təşkilatlar planlarının fiaskoya uğradığını başa düşürək və həmin pulların boş yere havaya sovrulduğunu dərk edirlər. Düşürəm ki, bundan sonra mühacirlər arasında dava-dalaş daha da qızışacaq və bu, onunla nəticələnəcəkdir ki, o fondlar artıq həmin şəxslərə heç bir qəpik də ayırmayacaq.

**"Həftə içi" qəzetiñin baş redaktoru
Sevinc Seyidova: "Etiraflar onların kimlərə xidmət göstərdiyini açıq şəkildə ortaya qoyur"**



- Bir müddət əvvəl Azərbaycan yənə də dünyada öz adından söz eşitdirməyi bacardı. Ölkəmiz beynəlxalq aləmdən en çox islahatlar aparan dövlətlər sırasında öncül yerlərdən birini tutdu. Bu faktlar isə, Azərbaycana sərmayə yatırmaq istəyen xarici investorları daha da həvəsləndirir. Bele bir vəziyyətdə isə, qarayaxma kampaniyasının əsas sponsorları xərcədikləri pulların heç bir nəticə vermediyini görərək, bu işə cəlb etdiyikləri "əməkdaşları" ni cəzalandırırlar. Onlara ayrılan qrantlar dərhal dayandırılır. Bu vəziyyət isə, artıq şəxsi mənfətlərini, maddi maraqlarını hər şeydən üstün tutan bu cür şəxslərin öz aralığında münəqışaya səbəb olur. Sosial şəbəkələrdə səsləndirilən etiraflar, yazılın statuslar, rəqəmlər bir daha onların kimlərə və hansı ideallara xidmet göstərdiklərini açıq şəkildə ortaya qoyur. Onların bir-birini ifşa etmələri, bir daha göstərir ki, dövlətəmizə qarşı bu cür kampaniyalara qoşulmaq, kimlərinə əlaltısına çevrilərkən pul qazanmaq yolunun sonu yoxdur. Çünkü Azərbaycan vətəndaşı kimlərinə sifarişi ilə özlərinin "qəhrəman" kimi təqdim edən bu şəxslərin səsləndirdikləri fikirlərə yox, gördüklerinə etibar edir. Bu gün insanlarımız dövlətin vətəndaşları üçün həyata keçirdiyi layihələri görür.

İnsanımızın tehlükəsizliyi təmin edilir, məktəblər, xəstəxanalar tikilir, yollar çəkilir, hətta en ucqar kəndlər belə qazlaşdırılır, sahibkarlar üçün ölkəmizdə hər cür şərait yaradılır və s. Bütün bunlar isə, vətəndaşlarımızın kimlərinə maraqlarına xidmet edənlərə yox, dövlətinə inamını və etimadını da-ha da gücləndirir.

GÜLYANƏ

Ermənistanla "DQR" silahlı qarşıdurma ərəfəsində

Nikol Paşinyan Bako Saakyana "seçkilərdən sonra görüşəcəyik" ultimatumunu verib



Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Qarabağ separatçıları arasında yaranan kəskin konfrontasiya artmağa başlayıb. Belə ki, Paşinyan Geçarkun vilayətində keçirdiyi mitinqdə Qarabağ separatçılarını "öz işləri ilə maşgul olmağa və başqalarının işlərinə burunlarını sox mamaşa" çağırıb. Bu barədə "Novosti-Armeniya" yazıb. Erməni baş nazir əvəzi çıxışında, onu da xatırladıb ki, o, Ermənistanın ilk rəhbəridir ki, oğlu Qarabağda "hərbi xidmət" keçir. Lakin erməni hökumətinin baş nazir əvəzi qarabağlı ermənilərə daha bir iradını bildirərək deyib ki, səsial şəbəkələrdə onun barəsində gedən yazıldarda "spekulasiya", "ucuz manipulyasiyalar" və s. kimi başlıqları görərkən, təcəccübənib.

Nikol Paşinyan: "Onlar nəyə görə aktivləşiblər və niyə Ermenistanda keçiriləcək seçki-təbliğat kampaniyasında iştirak etdiyiklərini nümayiş etdirirlər?"

"Düzünü desəm, mən son vaxtlar Dağılıq Qarabağ rəhbərliyi təmsilçilərinin bu cür feallıqlarını anlamıram. Onlar nəyə görə aktivləşiblər və niyə Er-

mənistanda keçiriləcək seçki-təbliğat kampaniyasında iştirak etdiyiklərini nümayiş etdirirlər?" sualını edən Paşinyan əlavə edib ki, o, bu məsələlərlə bağlı "DQR" rəhbərliyi ilə mütləq müzakirələr aparacaq. Beləliklə, görünən və gözənlənən də budur ki, Qarabağ klənə olaraq, Nikol Paşinyan tərəfindən devrilən Serj Sarkisyan rejimi və bu rejimin sayəsində "DQR"de qurama hakimiyyətdə olan qarabağlı ermənilər arasındakı uçurum daha da dərinleşmək üzərdir. Daha dəqiq desək, Ermənistandakı müxtəlif rıçaqlarını itirmək istəməyən və bu istiqamətdə gizli, ya da aşkar şəkildə fəaliyyət göstərən separatçılar, demək olar ki, Paşinyana və Ermənistanda ermənilərinə qarşı mühərbi elan ediblər. Məhz bu baxımdan, iki cinah arasındaki münasibətlər, demək olar ki, tamamilə soyuyub. O da əbəs deyil ki, artıq Paşinyan "DQR"le ultimatum dilində danışmağa başlayıb. SİTAT: "Deyim ki, bununla bağlı məndə çox suallar yaranıb və mən mütləq onları "DQR"in "presidenti" Bako Saakyanla müzakirə edəcəyəm. Ancaq buna qədər, cənab Bako Saakyan, sizi "nazirlər kabinetinizdəki" təmsilçilərinizi öz işləri ilə məşğul olmağa dəvət etməyə çağırıram. Hansı növ fikir bildirmələrindən asılı olmayıraq... Mən anlamadım, demək, "DQR" rəhbərinin "mətbuat katibi", gūnaşarı olaraq, mənim sözlerimlə bağlı

açıqlamalar verməlidir? Ancaq siz təsəvvürünüzü gətirə bilərsiniz ki, mənim mətbuat katibim Qarabağda baş verən melum və qeyri-melum hadisələr barədə açıqlamalar versin? Siz bütün bunların nə ilə nəticələnəcəyini təsəvvürünüzü gətirə bilərsiniz? Ayılın və öz işlərinizlə məşğul olun. Əlbette, mən sizinle bu dediklərimlə bağlı seçkilərdən sonra danışacağam. Lakin buna qədər, təkrar edirəm, öz işinizlə məşğul olun".

Erməni KİV-ləri: "Sasna Srer"ın lideri Jirayr Sefilyan "DQR" hakimiyətini dəyişmək üçün Ermənistan hakimiyyəti ilə müzakirələrə hazırlaşır - Bako Saakyanın bir ayağı Moskvadadır"

Bu arada, Ermənistan KİV-ləri de, qeyd edir ki, erməni hakimiyyəti ilk dəfədir ki, qarabağlı separatçılar haqqında belə bir sərt şəkildə fikirlər səsləndirir. Xatırladaq ki, daha once erməni KİV-lərində silahlı terror qruplaşması olan, hazırda Ermənistanda siyasi partiyyaya çevrilərək, parlament seçki-lərinə hazırlaşan "Sasna Srer"ın lideri Jirayr Sefilyanın müsahibəsi işləndirilmişdi. O, bu müsahibəsində Qarabağda vəziyyəti "partiliş təhlükəsi" olaraq qiymətləndirmişdi. Həttə Sefilyan açıq şəkildə bildirmişdi ki, Ermənistandan hazırkı rəhbərliyi ilə Dağılıq Qarabağda "hakimiyyəti" dəyişməsi barədə məsələni müzakirə etməyə hazırlanıb. Məhz bu müsahibədən sonra Bako Saakyan dərhal Moskvaya - məsləhət almağa getmişdi.

Fakt isə budur ki, ister işgalçi Ermənistən, isterse də qondarma "DQR" arasındaki uçurumun yaranacağı qəçiləməz idi. Bele bir vəziyyətin yaranması isə, həttə silahlı qarşıdurmalara qədər inkişaf edə bilər. Hər halda, bu reallıq daha açıq görünməkdədir.

Rövşən RƏSULOV

Şarmazanovdan Paşinyana ciddi ittihamlar

Bizdən fərqli olaraq, hakimiyyət öz proqramlarını xalqa təqdim etmək yolu ilə deyil, "asfalta yatzidırmaq", "boyun qırmaq" proqramı ilə gedir və insanları tehdid edir. SİA xəbər verir ki, bunu Facebook vasitesi ilə canlı yayına çıxan Respublika partiyasının nümayəndəsi

Eduard Şarmazanov Lori vilayətində seçiciləri ilə görüşü ərəfəsində deyib. "Hər gün menim də narahatlıqlarım artır və seçicilərimlə yanşı, vətəndaşların da narahatlıqları artır", deyən Şarmazanov KTMT məsəlesi ətrafında da danışaraq xatırladıb ki, Paşinyan üçün bu məsələ mövcud və mühüm deyil:

Dekabrin 9-dan sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

Dekabrin 9-dan etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsində AZƏRTAC-a bildirilib ki, yeni hərəkət cədvəlinde 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vəqonu hərəkət edəcəkdir. Qatarların yeni hərəkət cədvəlləri "Azərbaycan Dəmir Yolları" QSC-nin "ady.az" saytında yerləşdiriləcək.



"Ögər bir şey ki, əhəmiyyətli deyil, onda nəyə görə baş katibliyin Ermənistən tərəfində saxlanılması üçün əlinən gələni etdiyini bəyan edirsən? Bəlkə dekabrin 6-da sənin üzündən Ermənistəni KTMT-nin baş katibliyi vəzifəsindən uzaqlaşdırılacağını hiss etməyə başlamışan və bu məsələnin mövcud olmadığını da deyirsən?"

Şarmazanov Paşinyanın qondarma "DQR"-in erməni əhalisini təhqir etdiyini de deyib: "Bəs 800 min (bu qərəm işirildilib - R.) əhalini işsiz-güçsüz, boşboğaz adlandırmaqın nə deyək?"

3 Dekabr Beynəlxalq Əllillər Günüdür

İnsan amili dövlət başçısının uğurlu siyasetinin əsasında dayanır

Hər il 3 Dekabr Beynəlxalq Əllillər Günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10-12 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əllilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu insanların sosial təminatı ildən-ilə da ha da yaxşılaşır. Əllilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə integrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasetinin əsas istiqamətlərindən biridir. Dövlətimizin ildən-ilə artan sosial yönümlü bütçəsi də bu-nu söyləməyə imkan verir.

Bu gün Azərbaycanda 620 mindən artıq əllilliyi olan şəxs yaşayır. Bu da ölkə əhalisinin 6 faizi cıvarındadır. Azərbaycanda olan faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər aparılır. Son illər əhalinin sayı 1,5 milyon nəfər artmasına baxmayaraq, bu qrup insanların sayında artım azdır. Buna səbəb isə, reabilitasiya mərkəzlərinin inkişaf etdiriləməsidir.

Əllillərin, o cümlədən sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həlline dövlət bütçəsindən ayrılan vəsaitin hər il artırılması Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanların diqqət və qayğısının təzahüründür. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-ci ildə qəbul edilmiş "Əllillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əllillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişməqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi-demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan Respublikasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün kateqoriyalarının, o cümlədən əllilliyi olan şəxslərin hüquqlarının təminini və müdafiəsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçiril-

lib. Müasir dövrümüzdə bu siyaset Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Belə ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş hüquqi islahatların məntiqi nəticəsi olaraq, dövlətimizin konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edilib. Bu sıradə əllilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsi də mühüm yer tutur.

Ölkə Prezidentinin 2006-ci il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında, eyni zamanda 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Programında əllilliyi olan şəxslərlə bağlı müdafiələrin olması dövlətimizin bu qəbildən olan təbəqəsinin hüquqlarının təmin edilmesini daim diqqət mərkəzində saxladığı göstərir. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud insanların digər problemləri kimi, onların təhsili də dövlətin diqqət mərkəzində saxlanılır. Belə ki, Azərbaycanda inklüziv təhsilin həyata keçirilməsi sahəsində müv-

fiq qanunvericilik bazasının yaradılması təşəbbüsleri hələ 90-ci illərin sonlarından irəli sürəlmüşdür. 2001-ci ildə isə "Sağlılıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun icrasının təmin ediləməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tərəfindən müxtəlif təyinatlı 9 qərar qəbul olunmuş, eyni zamanda Tehsil Nazirliyi tərəfindən "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə eləqədar program (2005-2009-cu illər)" hazırlanmışdır. Proqrama uyğun olaraq, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən 3 inklüziv təhsil layihəsi, ümumilikdə 30-dək təhsil müəssisəsini, 100-dən artıq məktəbəqədər və məktəb yaşı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı mühərabə əllilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin süretlənməsinə şərait yaradıb. Dövlət başçısının tapşırıqına əsasən, əllillərin evlətə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Ümumilikdə, son illərdə 5 mindən çox Qarabağ mühərabəsi əllili və

şəhid ailəsi mənzillə təmin olunub. Əllillərin minik avtomobiləri ilə təminatı programı da həyata keçirilir. Minik maşını ilə təmin olunan əllillərin də sayı ildən-ilə artır. Prezident İlham Əliyevin müvafiq fərman ve sərəncamlarına əsasən, əllillərə ödənilən pensiya və müavilətlərin məbləği də her il artırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı Qarabağ mühərabəsi əllilləri və şəhid ailələrinin sosial-meşət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahüründür. Belə ki, Sərəncama əsasən, cari ilde əlavə olaraq minimum 300 mənzil alınmaqla, il ərzində Qarabağ mühərabəsi əllilləri və şəhid ailələrinə verilecek mənzillərin sayı 500-ü ötəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühərabə əllilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı programının da ildən-ilə güclənməsinə imkan verib.

Prezident İlham Əliyevin qeyd edilən Sərəncamı Qarabağ mühərabəsi əllillərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliyəşə şərait yaratmaqla, ümumən ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasetinin mərkəzində dayandığını bir daha təsdiq edir.

Pensiya islahatları çərçivəsində ölkədə sigorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Programı qəbul edilib. Həyata keçirilən islahatlar əllillərin də əmək pensiyalarının ciddi artımına səbəb olub. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyanın statistikasına əsasən, Azərbaycan hazırladı əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdə birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə, qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyeva da əllillərin problemlərini daim diqqətdə saxlayır. Əllillərin cəmiyyətə integrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi və emeklərin qiyamətləndirilməsi istiqamətində Heydər Əliyev Fonduñun gördüyü işlərin miqyası genişlənib. Belə ki, kor və zəif görünən uşaqlar üçün İKT-ya çıxışın təmin ediləsi layihəsi üzrə BMT ilə əməkdaşlıq sazişi imzalanmışdır. Heydər Əliyev Fonduñun dəstəyi ilə gözdən əllil şəxslərin və gormə qabiliyyəti zəif insanların İKT-dən istifadəsi üçün müxtəlif bölgelərdə Regional İformasiya Mərkəzləri yaradılıb. Fond, həmçinin nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasını təmin edib.

Hazırda əllilliyi olan insanlar və onların ailə üzvləri də nəzərə alınsa, Yer kürəsində təqribən iki milyarda yaxın insan əllilliyyin doğruduğu problemlərdən əziyyət çəkir. Azərbaycan dövləti isə bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır, sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

ZÜMRÜD



UNEC Meksika universitetləri ilə əməkdaşlıq edəcək

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores UNEC-də olub. SIA-nın verdiyi məlumatə görə, rektor, professor Ədalət Muradovla görüşdə UNEC-in xarici universitetlərlə əməkdaşlığından, o cümlədən ikili diplom, mübadilə proqramlarından bəhs olunub.



UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirən rektor, Meksikanın aparıcı universitetləri ilə birgə tədqiqatların aparılması, müellim-tələbə mübadiləsi, MBA proqramı və digər istiqamətlərdə əməkdaşlıq

etməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb. Rektor UNEC Ekstern Mərkəzinin yaradılmasına diqqət çəkərək, meksikalı tələbələrin burada təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Meksika hökumətinin Azərbaycanla əməkdaşlığı çox böyük önem

verdiyini bildirən R.Lobardini iki ölkə arasındakı hərtərəflı dostluq və əməkdaşlıq münasibətlərinə toxunub. Səfir Azərbaycan və Meksika arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin ehemmiliyətini öne çəkib. Diplomat UNEC-də tələbələrə Meksika mövzusunda seminar keçəcəyini bildirib və onlar üçün səfərlükde istehsalat təcrübəsinin təşkil olunacağı qeyd edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə UNEC-lə Meksikanın aparıcı universitetləri arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.

"JAMANAK": Yeni hakimiyyət 80% tələb edir, köhnələri isə 50-60%-lə kifayətlənirdilər

"Jamanak" qəzetinin yazdılarına görə, Şirak vilayətinin gubernatoru Karen Sarxanyan öz kabine-tinə kənd ağsaqqallarını yığaraq, onlara "Mənim addım" seçki bloku üçün işləməyi tapşırır. SIA adıçəkilən erməni nəşrine istinadən xəber verir ki, qubernator onları tehdid edib

və 80 % tələbini onların qarşılara qoyur: "Əgər onun tələbləri yerinə yetirilməzsə, seçkilərdən sonra kənd ağsaqqalları ilə hüquqmühafizə organları məşğul olmağa başlayacaq".

"Bu, yeni yanaşma deyil. Kənd ağsaqqalları ilə eyni münasibətdə keçmiş iqtidarı partiyası olan Respublikanı təmsil edən gubernatorlar da çıxış ediblər. Lakin 80 faiz yerinə onlar 50-60%-lə də kifayətlənilər", deyə erməni nəşri xatırladıb.





"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi Gəncədə

Gəncədə YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci il-dönen münasibəti ilə "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində tədbir keçirilib. Şəhəricəra hakimiyyətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı və Gəncədən olan millət vəkillərinin təşəbbüsü ilə həyata keçirilən tədbir "OFFSiDE" futbol kompleksində baş tutub.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, AFFA-nın birinci vitse-prezidenti, millət vekili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vekili Siyavuş Novruzov, millət vəkilləri Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-dən çox məktəbli idmançı iştirak ediblər.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, gənc nəslə və idmanın inki-

şafına göstərilən dövlət qayğıından danışır.

Layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlerinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmek olduğunu qeyd edən AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputati Rauf Əliyev bu günde qədər layihədən 25 mindən çox gəncin yararlandığını qeyd edib. Rauf Əliyev layihənin həyata keçirilməsində daha bir məqsədin istedadlı futbolçuları tapmaq, onlara dəstək vermək olduğunu vurgulayıb.

Gəncənin 2019-cu ildə Avropanın idman şəhəri seçilməsini xatırladan millət vekili Naqif Həmzəyev gələn ilde "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə tekan verəcəyini qeyd edib. Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olundub. Sonra xüsusi idman forması geymiş uşaqlar eyləncəli futbol nümayiş etdirib və qonaqlarla xatire şəkili çəkdirilib.

RÖVŞƏN

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Dekabrin 13-14-də AMEA-da görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazixarmada innovativ texnologiyaların və tətbiqi riyyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. AMEA-dan AZERTAC-a bildirilib ki, konfransda Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsviç, İran və digər ölkələrin tanmış alimləri iştirak edəcəklər.

Tədbirin təşkilatçıları AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Qeyd edək ki, görkəmli alimin 90 illik yubileyi münasibətə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Azad Mirzəcanzadənin muzey otağının açılışı da nəzərdə tutulub.

"Nar" "Bakutel-2018" sərgisində iştirak edəcək

"Nar" dekabrın 4-dən 7-nə kimi keçiriləcək XXIV "Bakutel-2018" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də ənənəvi keçirilən sərgidə özünün ən son yeniliklərini nümayiş etdirəcək.

Dörd gün ərzində davam edəcək sərgidə "Nar" Azərbaycan telekommunikasiya bazasında ilk dəfə

tətbiq etdiyi, istenilən məkanda və vaxtda smartfonlarda 100-ə qədər seçilən yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verən "Nar TV" tətbiqini, 4G şəbəkəsinin əhatə etdiyi hər yerdə 30-dan artıq cihazı eyni anda internetə qoşa bilən naqilsiz "Nar Wi-Fi" ruterini təqdim edəcək. "Nar" stendinin ziyyarətçiləri "Nar TV" tətbiqi və "Nar Wi-Fi" ruteri ilə əynəni tanış olmaqla yanaşı, ilk dəfə sinaqdan da keçirə biləcəklər. Sergi iştirakçıları eyni zamanda ölkədaxili dənisiq dəqiqələri ilə bol internetin daxil olduğu 6 müxtəlif "Full" paketləri haqqında

məlumatlar alacaq. Qonaqlar virtual reallıq oyunu vasitəsilə "Nar" 4G sürətini hiss edə biləcəklər.

Sergi günlərində "Nar" stendində texnoloji yeniliklərlə yanaşı, eyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Serginin keçiriləcəyi günlərdə "Nar" stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon - "Samsung Galaxy Note 9" qazanma bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

ADPU-da "Şəhadət" filminin müzakirəsi keçirildi

Müstəqil Azərbaycan dövləti-nin bugünkü sürətli inkişafı hər bir ölkə vətəndaş üçün əsl qürur mənbəyidir və hər bir vətəndaş, xüsusilə gənc nəsil özünü-nün fəaliyyəti ilə sürətli inkişaf edən Vətəninə layiq ovlad olmağa can atmalıdır. Etiraf olunmali faktdır ki, ölkəmizdə informatika texnologiyalarının sürətli inkişafı nəticəsində, yeni nəsil internet portallarından istifadə etməklə, dünyaya çıxa və dünyada baş verən prosesləri öyrənə bilirlər.



Si bu məqsədlə həyata keçirildi. Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği



Ümumən gənc nəslin dünyagörüşünün artması müsbət hal olsa da, bəzi hallarda internet portalları gənclərin mənəviyyatına əks-təsir göstərməklə, onları öz təsirləri altına ala bilirlər. Nəticədə, mənəvi baxımdan yadların təsiri altına düşən gənclər xalqımızın adına ləke ola bilən əməllərə yuvarlanmaqdən bele çekinmirlər. Belə bir problemin bu gün ölkəmizdə mövcudluğunu danılmazdır və bu hal hər bir ziyalını ciddi narahat edir. Məhz "Şəhadət" kimi yüksək peşəkarlıqla hazırlanmış filmlərin təbliği bu sahədəki boşluqların doldurulmasında əhəmiyyətli rol oynaya bilər. Nadir Bədəlovun ssenariisi əsasında rejissor Böyükəga Məmmədovun ekranlaşdırıldığı "Şəhadət" filminin gənclərlə birgə müzakirəsi həm onların vətən sevgisinin formalasdırılmasında əhəmiyyətli rol oynaya, həm də bu tipli filmlərə maraqlarının artırılmasına səbəb ola bilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Şəhadət" filminin gənclərin iştirakı nümayışı və filmin müzakirəsinin keçirilmə-

Fondu ilə "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin birgə keçirdiyi tədbiri giriş sözü ilə açan birliyin sədri Təhmasib Novruzov qloballaşan indiki dünyada ölkə gənclərinin yanlış yol tutmalarının ciddi narahatlıq doğurması, ölkəmizin gələcəyinin daha sağlam nəsillərə etbar edilməsinin vacibliyindən danışdı. Sonra "Şəhadət" filminin nümayışı oldu. Nümayişdən sonra Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu əməkdaşı Rəşid Paşalı, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdürü, dosent Naibə Əhmədova, tələbələrdən Fatma Mirzəyeva, Nərimən Məlikova, Emin Abbasov, tələbə - gənclər təşkilatının sədri Ta-leh Mirzəyev və başqaları çıxış edərək filmin məzəyyətləri, onun gənclərə təsiri, gələcəyimiz olan gənc nəslin filmde qoyulan probleme ciddi yanaşmalarının vacibliyi haqqında fikirlərini səsləndirdilər.

ZÜMRÜD



Mobil operator hər kesi dekabrın 4-7-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək XXIV "Bakutel-2018" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisindəki "Nar" stendinə

Qrant savaşı daha kimlər arasında baş verib?

Bəzi xatırlatmaları etmək yerinə düşərdi

Məhəmməd Mirzəli ilə Tural Sadiqli arasında baş vermiş qrant savaşı ilk qarşılurma deyil, Belə savaşlar digər "avropalı mühacirlər" arasında da baş verib, özü də dəfələrlə. Ümumiyyətlə, qrant əldə etmək uğrunda savaş aparan şəxslər arasındaki münasibətlərin əsas məzəni də, məhz pul üstündədir. Daha dəqiq desək, onlar siyaset pərdəsi altında dövlətin maraqları əleyhinə müxtəlif layihələr - misal üçün, sosial şəbəkələrdə canlı yayımlar, qruplar yaratmaq və s. kimi məsələləri reallaşdırmaqla qrantlar alırlar. Bu qrantları isə onlara xarici təşkilatlar, xüsusilə Qərb təşkilatları ödəyir. Əbəs deyil ki, M.Mirzəli ilə T.Sadiqli arasında 80 min avroluq qrant savaşı da bu kimi məsələləri ehtiva etməkdədir. Onların erməni lobbisinin himayəciliyi ilə fəaliyyət göstərən xərici dairələr qarşısında baş verən rüşvəyçi pul-parə savaşları bir daha hansı "siyasi məzəhbə" nökərçilik etmələrini sübuta yetirmiş olur.



Emin Milli ilə Əli Kərimli-Cəmil Həsənli qarşılurmاسının gerçek mahiyyəti nə olub?

Beləliklə, belə dava-dalaşlar birinci dəfədir ki, baş vermir. Bir müddət öncə, "Meydan" TV-nin rəhbəri Emin Millinin "müxalifət marginallaşdır" ifadəsini xatırlaya bilərik. Onun bu sözleri hədə məxalifəti tənqid etmək olmayıb və bu sözlər, bilavasitə qrant bölgüsündə yaranmış ziddiyətlərdən yaranıb. Çünkü buna qədər, AXCP sədri Əli Kərimlinin və "Milli Şura" sədri Cəmil Həsənlinin tərəfdarları E.Millini ayrılan qrantları təkbaşına mənimseməkdə ittiham etmişdilər. Neticədə, E.Millinin etrafında olan "mühacir fəallar" isə "Meydan" TV-də C.Həsənli və Ə.Kərimliyə qadağa qoymaması ilə bağlı ittihamlara qarşılıq veriblər. Hər iki tərəfin sosial şəbəkədə "virtual savaşı" isə həmin ərefələrdə də, indiki kimi bir çox mətləblərə aydınlıq getirmişdi. Yəni

məhiyyət etibarilə qrant savaşı hər yerde qrant savaşıdır və bu kimi zümrələrdə qeydə alınan qarşılurmalar, təhdid və təhqirlər də həmin məsələlərdən doğur.

Xədica İsmayıllı-Sevinc Osmanqızı savaşının görünən tərəfi və AXCP... Aslan İsmayılov...Qurban Məmmədov...

Daha bir qrant qarşılurmاسını xatırlaya bilərik. Bu ziddiyət isə Xədica İsmayılla "Amerikanın səsi"ndə Azərbaycan dövləti əleyhine çıxışlar edən Sevinc Osmanqızı arasında baş verib. Davaya çıxan X.İsmayıllı S.Osmanqızını "Meydan" TV-nin direktoru olmağa çalışmaqdə ittiham edib, eyni zamanda, S.Osmanqızının internet üzərində hazırlanmış qarşılurmaların sponsorunun eks-spiker Rəsul Quliyev olduğunu iddia kimi irəli sürüb. O da, qarşı tərəfi

grantları təkbaşına mənimseməkdə suçlayıb.

Əli Kərimli-Qənimət Zahidin 175 min avroluq "boğuşması"

Diger bir qarşılurma isə, AXCP üzvləri ilə " hüquq müdafiəcisi" Aslan İsmayılov və Qurban Məmmədov arasında yaranmışdı. Burada da maraqlı tərəflər biri-birini müxtəlif siyasi qruplar nəfənə fealiyyət göstərməkdə və grantları paylaşmamaqda ittiham ediblər. Neticədə, bütün bunlar, həm də onu deməyə əsas verib ki, "demokratiya, söz və fikir azadlığı"ndan danışınlar heç de ümumi məqsədə - "siyasi eqidəye" xidmət etməyiblər və bundan sonra da etmək fikrində olmayacaqlar.

Son olaraq, bir il önce, 175 min avroluq qrantla bağlı Ə.Kərimli ilə Q.Zahid arasında konflikt barədə məlumatlar yayılmışdır və bu, ciddi faktlarla mətbuata açıqlanmışdır. Hətta onların qrant üstündə savaşları "boğuşma" kimi də təqdim edilmişdir.

Leyla Yunusla Emin Hüseynov arasında da savaş baş qaldırıb

Yeri gəlməkən, qrant qapışmaları arasında "Sülh və Demokratiya İnstitutu"nun Hollandiyada yaşayan rəhbəri Leyla Yunusun hansısa dairelərdən kitab yazmaq üçün külli miqdarda pul alması ele ona yaxın insanlar tərəfindən sosial şəbəkədə tənqid edildiyinin şahidi olmuşduq. Məhz vaxt da, zamanında onunla birgə olmuş " hüquq müdafiəcisi" Emin Hüseynov arasında keşkin qarşılurma yaşanmışdır. Bütün bunlardan isə, belə bir qənaətə gəlmək olar ki, bu kimi ünsürler arasında baş verenler, əslində, "yorğan", yeni qrant davasıdır. Həm də bu, faktlar sübuta yetirir ki, belə insanlar üçün dəyərlər, ideoloji faktorlar yoxdur və onlar qrantları böyük dərəcədə bilmədikləri üçün indi biri-birilərini, sözün əsl mənasında, qırırlar.

Rövşən NURƏDDİNOĞLU

"Bakcell"dan sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə




liblər ən çox səs toplamış filme 2 bilet qazanıblar.

Yüksek keyfiyyətli xidmetin göstərilmesi və müştəri memnuniyyəti "Bakcell"in fəaliyyətinin prioritət istiqamətlərinə dədir. Şirkətin müştəri məmənliyi strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dönyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.

Noyabr ayının 21-də start götürən müsabiqəyə qatılmaq üçün abunəçilər "Bakcell"in "Facebook" və "Instagram"dakı rəsmi sahifelerində keçirilən səsvermədə baxmaq istədikləri filme səs verməli, həmin filmin sira nömrəsinə şərhəd qeyd etməli, Bakcell sahifəsinə və müsabiqə barədə postu bəyənilər. Müsabiqədə iştirak etmiş yüzlərə abunəcidiən 75 nəfər qalib www.random.org saytı vasitəsilə təsdiyi qaydada müəyyən edilib. Qa-

cavablandırılması baxımından "Bakcell"in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi sehifəsi fealiyyət göstərir.

Qeyd edək ki, Bakcell şirkəti 2018-ci ilin birinci və ikinci rübü ərzində abunəçi sorğularının 100%-ni cavablandıraraq göstərdiyi yüksək neticəyə görə xüsusi sertifikatla təltif olunub. Sertifikat xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış "Socialbakers" şirkəti tərəfindən təqdim edilib. Həmçinin, 2017-ci ilde "Bakcell" dörd dəfə "Socially Devoted" sertifikatına layiq görüldü. "Bakcell"in "Facebook" sehifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.



Qeyrətdən danışanların pul davası

Təhmasib Novruzov

Yazılımda tez-tez köhnə kişilərdən olan Şükür kişinin atalar sözünə bərabər deyimlərindən istifadə edirəm. Həqiqətən, zaman keçdikcə, onun dediklərini eşidən insanlar, rəhmətliyin deyimlərindəki müdrilikliyi anlayır və özü üçün dərs çıxarmağa çalışır. Həyatın elə bir sahəsi yoxdu ki, sadə peşə adamı - su cuvari olan rəhmətlik o sahəyə aid bir müdrik kəlam deməmiş olsun. Bu yazıya da başlayan kimini, yadına o kişiin daha bir deyimi düşdü: kimdən nə çatırsa, ondan çox danışar!

Rəhmətlik oxu atıb, yayın gizlədənlərdən də deyildi. Kəlamlarının açmasını deməmiş müsahiblərini buraxmadı. İzah eləmişdi ki, məsələn, pulu olmayan gecə-gündüz puldan, savadı olmayan savaddan, qeyrəti olmayan qeyrətdən və s. danışar. Hələ bu yerde bir "nə"dən çox danışanın həmin "nə"si olmamasını da demişdi, amma mən bunu təkrar edə bilmərəm, ayıbdı. Xüläse, mövzumuza onsu da o "nə"nin aidiyyəti yoxdu. Həyatı yaşıdlıqca, cəmiyyətdə baş verənlərin şahidi olduqca, insan adlanan dördəyagli məxlügen xisələtləri üzə çıxdıqca və bütün buları görüb də seyr etdiyikcə, Şükür kişiye bir də rəhmət oxumadan dayana bilmirsən. Avropanın mərkəzində oturub, Azərbaycana hədayanlar yağıdır, adı bizim olub, olmayan dadi özgəyə məxsus bir-iki nəfərin dünənə kimi milli qeyrətdən, vətənpərvəlikdən, xalq təessübkeşliyindən ağızları köpüklenə-köpüklenə danışanların beş-üç quruş üçün bir-birlərinə olmazın təhqirlərini söyləməsi, onların əsl silmələrini ortaya qoydu. Bu ölkədə ağılı başında olan hər kəs yaxşı anlayırdı ki, gedib Avropada oturub öz dövlətinə qara yaxmaqla məşğul olan bu adamların bütün dedikləri cəfəngiyatdır və sıfırlaşdırılmışdır. Bele olmasa, niyə gedib qonşunun evində oturub, öz evini daşlaşmadan zövq alsınlar ki? Bu ölkə kifayət qədər demokratik ölkədir və kim istəsə, her hansı bir məsələ haqqında azad şəkildə fikirlərini söyləyə bilər və söyləyir də. Amma şər-böhtən dönyanın hər yerində olduğu kimi, bizim məməkətimizdə de yolverilməzdir və həm inzibati, həm də ci-nayet məsuliyyəti yaradır. Bu adamabənzər məxlügenlər da, dediklərinin şər-böhtən olduğunu, qarayaxma olduğunu özləri hamidən yaxşı bilirlər. Azərbaycanda oturub búnları dedikləri təqdirdə, məsuliyyətə cəlb olunacaqlarını da gözəl bilirlər. Odu ki, xaricdən məməkətimizə düşmən keşilənlərlə əlaqəyə girib, onlardan sığınacaq, pul-parə alıb, ağızlarına gələni guppuldadırlar. Avropada da, maşallah olmasın, o qədər bu ölkənin inkişafını həzm edə bilməyənlər, xüsusilə erməni lobbisinin təsiri altında olub, Azərbaycanı barbar ölkə kimi təqdim etmək istəyənlər var ki! Bele simasını itirən adamabənzər azərbaycanlılar onlar üçün göydəndüşmədir və çox ustalıqla belələrindən yaranımağa çalışırlar. Yeni onların sosial şəbəkələrde qeyrətdən, namusdan, milli birlikdən danışmaqdə yarışa girmələri, Şükür kişinin təbirincə, o saat adanda şübhə yaradıdı ki, yəqin bunlarda da çatışmayan qeyrətdir ki, ondan bu qədər bol-boluna danışırlar. Mən yazida qəsdən o məxlügenlərin adlarını çəkmədim. Onsu da oxucu dərhal anlayır ki, söhbət kimlərdən gedir. Sadəcə belələrinin adını nə altında imzam olmayıza, nə kifayət qədər nüfuz sahibi olan "Ses" qəzeti, nə güclü mənəviyyata malik istekli oxucularına yaraşdırıram. Bir də, bir-ikisinin adını çəkməklə iş bitmir ki! İndi Avropada itə salba atırsan, gedib anti-Azərbaycan qüvvələrin elində oyuncaya çevrilən para düşkünlərinə deyir. Bu da tebiidir. Mirzə Ələkbər Sabir demişkən, cəlxalandıqca, bulandıqca zaman nəhrə kimi, yağı yağ üstə çıxar, ayranı ayranlıq olar! İndi erməni lobisi milyonlar xərcleyib, Azərbaycanı silkələməyə çalışır. Silkələndikcə də, qeyrətdən danışan qeyrətsizlər də, ömr boyu qeyrət kəlməsinin diline getirmədən milli qeyrət nümayiş etdirənlər də cəmiyyətdə tanınır. Tanındıqca da millətəmiz gerçəkləri dəha rahat şəkildə anlaysır. Anladıqca da millətinə, dövlətinə, məməkətinə dəha səx bağlanır. Yəni Şükür kişi demiş, qeyrətdən danışmaq yox, qeyrət göstərmək gərekdir. Yoxsa qeyrətsizliyi üzə çıxacaq və tekce özüne deyil, mənsub olduğu bütöv bir nəslin adına elə ləkə yapışdıracaq ki, illərlə o ləkəni kimse yuyub-təmizləyə bilməyəcək. Mənəcə, aqibətləri bunlara bənzəyənlər üçün də bir dərs olmalıdır!

1 dekabr 2018-ci il

Müasir dünyamız insanları daha təhlükəsiz və fiyavon yaşamasına hesablanan yeniliklərlə zəngin olsada, çatışmazlıqlar və aqrılı olan problemlərlə də diqqət mərkəzindədir. Xüsusi də, dünyanın müxtəlif bölgələrini ağışuna alan münaqişələr, o cümlədən, qacqın və məcburi köçkün problemi. Ən faciəvisi odur ki, hər il bu kateqoriyadan olan insanların sayı artmaqdadır. 30 il əvvəl dünyada 30 milyon qacqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qacqın, və məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir.

Qacqın və məcburi köçkün problemi Azərbaycandan da yan keçməyib. 1905, 1918-1920, 1948-1953-cü illərdə Ermənistən etnik təmizləmə siyasəti nəticəsində, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qaçmağa məcbur olub. 1988-1993-cü illərdə isə Ermənistən silahlı qüvvələrinin hücumu nəticəsində həm Ermənistanda, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 1 milyondan artıq soydaşlarımız daimi yaşayış yerindən didərgin düşüb. Dövlətimiz artıq həssas təbəqəyə çevrilən qacqın və məcburi köçkünlərin üzəldikləri sosial-məişət problemlərinin həlli istiqamətində mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirib. Xüsusi də, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qacqın və məcburi köçkünlərə göstərdiyi qayıçı bu

Müasir dünyanın qacqın və məcburi köçkün problemi

Azərbaycan dövləti qacqınların və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır

ayında Azərbaycan hökuməti, "ACİP Azərbaycan" Ortaq Şirkəti, İtaliyanın ENI şirkəti və BMT QAK arasında imzalanmış üçtərəflı müqaviləyə əsasən, məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailə üçün 253 ev və sosial obyektlər, Beyləqan rayonunda 110 ailə üçün 124 ev və sosial obyektlər inşa edildi, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxtakörpü) 35 obada məskunlaşmış 5600 nəfər üçün su xətləri çəkildi.

Yeni uğurlar yeni mərhələdə

Dahi Öndərimiz Heydər Əliyevin qacqın və məcburi köçkünlərə göstərdiyi qayıçı bu

məcburi köçkünlər üçün ən böyük təhsil ocağı - 1300 şagird yerlik məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, gücünə görə (280 meqavat) ən böyük elektrik yarılmastası 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib. İndiyədək 53 min ailə və ya 265 min nəfər qacqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bundan 49 min ailə, yaxud 245 min nəfər son 14 ilin payına düşür. Qacqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 6,6 milyard manat vəsait sərf olunub. Ondan 3,1 milyard manatı dövlət büdcəsinin, 2,1 milyard manatı Dövlət Neft Fondu, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölü-

köçkünlər yeni evlə təmin olundular". E.Məmmədov bildirib ki, artıq başa çatmaqda olan 2018-ci il də, qacqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görürlər: "Azərbaycan Prezidentinin söylediyi kimi, məcburi köçkün problemi hər zaman dövlətimizin diqqətindədir və torpaqlarımız işğaldan azad olunana və onlar öz yurd-yuvalarına qayidana qədər, bu, belə də davam edəcək. Bütün bunları nəzərə alaraq, demək istəyirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında dövlətimiz hər zaman bu kateqoriyadan insaları diqqətində saxlayır və onların iş və digər təminatlarının yaxşılaşdırılması üçün lazımi addımlar atılır".

Qacqın və məcburi köçkünlərə diqqət və qayıçı Heydər Əliyev Fonduun başlıca prinsipidir

Xeyirli, gərəkli fəaliyyəti ilə hər zaman ümumbehşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu da qacqın və məcburi köçkünlərin üzəldikləri coxsayılı problemlərin dünya ictimaiyyətinə çatdırılmasını və onların həllini daim diqqətə yanaşır. Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Şəfi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondda yaradılmış "Azərbaycan" internet portalında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, erməni vəhşilikləri barədə geniş və dölgün məlumatlar yerləşdirilib. Hər il Xocalı Soyqırımı ərefəsində Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının fotoskiləri yayılanır, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc edirilir, "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirilir, uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qacqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə, xüsusi fərqlənən uşaq üçün, mütəmadi olaraq, Yeni il şənlikləri təşkil olunur, hər il sentyabr ayında qacqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələr təqdim olunur, müvəqqəti məskunlaşma obyektlərində məcburi köçkünlərə görüşlər keçirilir, fondun maliyyə dəstəyi ilə yeni məktəb binaları tikilib istifadəyə verilir.

Bütün bunlar, onu gösterir ki, sosial cəhdən həssas əhalinin qurulalarının, o cümlədən qacqın və məcburi köçkünlərin, elliliyi olanların, şəhid ailələrinin, müharibə elliliyi və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasetinin əsas tərkib hissələridən. Bu, həm də, bir daha təsdiq edir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik siyaset uğurla davam etdirilir.

Mahirə Cəfərova

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitiyinin İnkışafına Dövlət Dəstəyi Fonduun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətində keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə



gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü il president seçkilərində xalqın mütləq dəstəyini qazanaraq Prezident seçilən Cənab İlham Əliyev qacqın və məcburi köçkünlərə dövlət qayığısının artırılması barədə mühüm tədbirlər həyata keçirdi, Ferman və Sərəncamlar imzaladı. İndiyədək Prezident İlham Əliyev tərəfindən bu sahə ilə bağlı 98 Ferman və Sərəncam imzalanıb. Milli Məclis 34 qanun, Nazirlər Kabinetini isə 370 qərar ve sərəncam qəbul edib. Cənab İlham Əliyev Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qacqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğu artırılması üzrə Dövlət Programı ilə bağlı olub. Həmdə xatırlatmaq lazımdır ki, 2003-cü il prezident seçkiləri ərefəsində ilk görünüşün Bileşuvər rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən Cənab İlham Əliyev "ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və çox acıñanraq şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastrukturə malik yəni qəsəbələrə köçürüldülər. Qacqın və məcburi köçkünlər üçün İndiyədək, ümumiylidə 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksleri salınıb. Konkret desək, 152 məktəb, 58 mədəniyyət, 59 sehiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya idman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr elektrik, 465 kilometr qaz xətləri çəkilib.

kəmizdə fealiyyət göstərən beynəlxalq həmanitar təşkilatlarının vəsaitidir. Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçküna 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlıq Kümək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb. Yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıdan uzaqlaşaraq, özünütəminata keçsinlər. Milli Məclisin deputati Elman Məmmədov "Səs" qəzetiñə açıqlamasında bildirib ki, qacqın və məcburi köçkünlərin problemləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən qarşında duran əsas məsələlərdən olub və bu proses Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən davam etdirilir: "Bunun nəticəsi id ki, Prezident İlham Əliyev ilk hakimiyyətə gəldiyi günlərdən çadır şəhərciklərinin ləğvi, onlar üçün yeni mənzillerin tikilməsi və işlə təminatı məsələlərinə xüsusi diqqət yetirilməye başladı. Bu gün də sözügedən məsələlər yerinə yetirilməkdədir". 2017-ci ildə məcburi köçkünlər üçün iki böyük qəsəbənin salındığını qeyd edən E.Məmmədov söyləyib ki, görülən işlər nəticəsində Cocuq Mercanlı və Ağdərədən olan qacqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtmış oldular: "Ötən il, eyni zamanda Bakı və Sumqayıttrafi əraziyərdə məcburi köçkünlər üçün minlərlə yeni evlər tikildi. Ən ağır vəziyyətdə yaşayan qacqın və məcburi

1920-ci ildə Azərbaycanda sovet həkimiyəti qurulan kimi qadınların kisilərlə bərabərliyini elan etdi. İctimai həyatda qadınlar müəyyən yer tutdular. Tezliklə II Dünya müharibəsi başladı, Azərbaycan qadınları Böyük Vətən Müharibəsində fəal iştirak etdilər. Milli Məclisin deputati Məlahət Həsənova yazar: "O dövrə fasizmə, zoraklığa, hər cür müharibələrə qarşı dünyanın sülhsevər qadınları bir araya gələrək Beynəlxalq Demokratik Qadınlar Federasiyası yaratmışdır. Əsrin ikinci yarısında artıq Azərbaycan qadını əksəriyyət etibarilə təhsilli, istehsalatda, elmdə, incəsənətdə böyük müvəffəqiyyətlərə tanınan yüksək səviyyəli vətəndaş-səxsiyyət idi. Onu tanır, onunla bütün xalq fəxr edirdi.

Azərbaycan qadınlarının 1941-1945-ci illərdə müharibə meydanında və eyni zamanda, arxa cəbhədə fədakarlığı xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı.

1969-cu il avqustun 2-de Ulu Öndər Heydər Əliyevin hakimiyəti dövründə Azərbaycan qadın hərəkatının tarixinde yeni mərhəle açan sənəd qəbul edildi. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün Azərbaycan qadınlarına MÜRA-CİƏTİdir. Müraciət dövrün Partiya Qərarlarının həyata keçirilməsi münasibəti ilə hazırlanısa da, burada Azərbaycan qadın hərəkatının mühüm vəzifələri, həyat idealları da öz eksini tapmışdı. Müraciətde deyilirdi: "Öziz bacılar və rəfiqələr! Biz sizi fəal iştirakınızla qadın şuralarının, mədəni-maarif, uşaq, tibb ocaqlarının işinə kömək etməyə, uşaq və mədəni-məişət obyektlərinin tikintisini daim nəzarət altına almağa, məşət mədəniyyətinin səviyyəsini müntəzəm yüksəltməyə, bütün gözəl və qabaqcıl cəhətlərin həyatımızda tətbiqinə nail olmağa çağırırıq... Qoy yaradıcılıq eşqi, təşəbbüskarlıq, kəşfiyyatçıya məxsus yorulmaz axtarış həvəsi sizin əmək həyatınızın sədaqətli yol yoldaşı olsun."

Ulu Öndər Heydər Əliyev Cənabları bu məşhur çıxışında Azərbaycan qadınının, eyni zamanda, Azərbaycan qadın hərəkatının keçdiyi yolu, inqilab salnaməsinin canlı faktllarla təhlil etdi. Sonra göstərirdi ki, "Azərbaycan" qadınlarının vəziyyətində baş vermiş böyük, həqiqətən inqilabi dəyişikliklərdən danışarkən xalq təsərrüfatında, mədəniyyətin bütün sahələrində, respublikamızın bütün həyatında qadınların rolunu aydın göstərən bir neçə rəqəm götirməmək mümkün deyildir: "indi 790 mindən artıq qadın ictimai istehsalatda çalışır ki, bu da bütün işləyənlərin ümumi sayının 45 faizini təşkil edir. Kənd təsərrüfatında çalışanların 54 faizini, sənayedə çalışanların 42 faizini, ticarətdə və ictimai iaşədə işləyənlərin 45 faizini, mənzil-kommunal təsərrüfatında və əhalidə məişət xidmətində işləyənlərin 54 faizini, rabitə müəssisələrində çalışanların 39 faizini, nəqliyyatda işləyənlərin 15 faizini, elm sahəsin-

Azərbaycanın sovet dövrü qadın hərəkatı və hüquqları

de çalışanların 43 faizini qadınlar təşkil edir".

Ulu Öndər Heydər Əliyev bu dəqiq statistik faktları nəzərə çatdırırcən Azərbaycanın azad qadınlarının ölkənin, eləcə də, respublikanın siyasi həyatında diqqəti cəlb edən uğurlarını da sevincə qeyd edirdi. O deyirdi: "...inqilabdan əvvəlki Azərbaycanda əhalinin 97 faizi savadsız idi. Qadınlar arasında isə savadlılar daha az idi. İndi Azərbaycan başdan-başa savadlılar respublikasıdır. Şərqiñ heç bir ölkəsinin tarixinde belə bir müvəffəqiyyət olmamışdır.

Lakin Azərbaycan təkcə ümumi təhsil sahəsində xeyli irəliləməklə qalmamışdır. 5,5 milyon nəfər əhalisi olan respublikamı-

yıqlı nümayəndəsi olduğunu xüsusi vurğulayırdı.

Görkəmlı siyasetçi Azərbaycan qadınının uğur və nailiyyətlərindən ürək dolusu, fəxrə danışlığı kimi, yubiley nitqi söyləməsinə baxmayaraq, imkan tapıb xalqımızın qadınlarının gündəlik qayğılarını, problemlərini ifadə edən bir sıra aktual mövzulara da toxunur, milli qadın hərəkatımızı ləngidəcək neqativ halları qeyd etdi.

1970-ci illərdə, eləcə də, sonrakı onilliklərde ölkənin, habelə Respublika MK birinci katibi Heydər Əliyevin narahatlıq bildirdiyi məsələlərlə həməhəng səslənir. H.Sultanovanın məruzəsindən oxuyuruq: "Qadına hörmət sosialist mənəviyyatının toxunulmaz prinsiplərindən biridir. Lakin bəzi



zin ali məktəblərində 100 min tələbə, o cümlədən 38 min qadın təhsil alır. 30 milyon əhalisi olan İranın ali məktəblərində isə cəmi 38 min nəfər, o cümlədən yalnız 8.800 qadın təhsil alır."

Dahi Öndər Heydər Əliyevin dərin məzmunlu çıxışında maraqlı doğuran cəhətlərden biri də rəhbərin ictimai istehsalın demək olar ki, bütün sahələrində fəallıq göstərən qadınları bir-birə tanımış, onların əməyini məhəbbətlə yada salması və həmçinin, müxtəlif sahələrin əməkçisi qadınları bir dəstə gül buketi kimi tərifləməsidir. Məsələn, rəhbər çıxışının bir məqamında neft sənayesi, tikinti, nəqliyyat, kənd təsərrüfatı, pambıq istehsalı, habelə elm, təhsil maarif, mədəniyyət sahələrində çalışan qadınları fəaliyyətini təhlil edib, qiyamətlərən, 60-a yaxın Azərbaycan qadınının adını fəxrə çəkərək onların xalqımızın necə la-

yerlərdə qadına feodal-bəy münasibətinin qalıqları özünü göstərir. Bu, onu sübut edir ki, respublikanın bir sıra rayonlarında qadınlar arasında idəya-tərbiye işi zeif təşkil olunmuşdur və insanların şüurunda keçmişin qalıqlarına qarşı lazımdır. Bəzi qadın şuraları qadınlarla heysiyatının tapdalanmasına qarşı mübarizədə prinsipialli göstərmirlər. Qızların yuxarı siniflərden yayılması faktları da bizi narahat etməyə bilməz. Bunun əsas səbəbi bəzi valideynlər və məktəblərdir. Lerik, Kəlbəcər, Ağsu, Ağcabədi, Füzuli, Bərdə, Ağdaş rayonlarının kənd məktəblərində yuxarı siniflərdən qızların yayılması məsələsi bizi ciddi düşündürməlidir."

Fikrimizcə, problemlə bağlı nəzərdən keçirdiyimiz hər iki siyaset, respublikamızda gedən ictimai-siyasi prosesdə dövlətlə qadın hərəkatı rəhbərlərinin yekdil



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

fikrindən xəbər verir və öz-özlüyündə respublika rəhbərliyinin qadınlara məsuliyyətli münasibətini təzahür etdirir.

Sovet dövründə vəzifələrdən biri və ən mühümü Azərbaycan qadınının rəhbər vəzifələrə irəli çəkilməsi məsəlesi idi. Bu məsələnin həlli nə qədər həyati idisə, milli gerçəklilik Azərbaycan ictimai reallığı üçün böyük bir sıçrayış idi. Belə ki, Azərbaycan qadını ailədə, məhəviyyatda olduğu kimi, çalışdığı sahədə də nümunəvi və qabaqcıl idi.

Onun vezifələrə irəli çəkilməsi işin müvəffəqiyyəti, uğurların sürəti üçün zəmin yaradacaq, istehsalatın, elmin və eləcə də, qadın əməyinin tətbiq edildiyi bütün sahələrin çiçəklənməsinə və tərəqqiyə səbəb olacaqdı.

O zamanlar respublika Mərkəzi Komitəsinin birinci katibi işləmiş Ulu Öndər Heydər Əliyev bu cəhəti çıxışlarının birində xüsusi vurğulayaraq göstərirdi ki,

"...həyatın özü, bizim təcrübəmiz sübut etmişdir ki, qadınların başçılıq etdikləri müəssisələr, kolxozlar və idarələr, bir qayda olaraq, qabaqcıllar sırasında gedir. Bunlarda səliqə-səhman da daha çox olur, əmək intizamının pozulması halları da azdır, sosialist mülkiyyətinin qorunması işinin vəziyyəti də daha yaxşıdır."

Məlahət Həsənova qadın varlığıni belə səciyyələndirir: "Qadın ilahi qüvvə, ulu varlıqdır. Alılık, adillik, aqillik zirvəsidir. Yaradan,

yaşadan, ərsiyə gətirən, kamala yetirəndi. Saf duyğular, zərif hissələr, ince mətləblər timsalıdır. Qadın bəşərə yaraşq, zinət, insanlıq şərəf, şan, şöhrətdi. Qadın ucalıq, ülvilik, bakırəlik məbədidid. İsmət, qeyrət, qüdrət rəmzidi. Qadın işiqli, nurlu əlem, xoş arzu, xoş gələcəkdir. Qəlbələrə sevinc, gözlərə aydınlıq, ömrə bəzəkdir. Hikmətdi, heyrətdi, heyranlıqdı. El anası, dünyalar dünyasıdır. Ana vətəndi, vətən ana..."

Sonda Ulu Öndər Heydər Əliyevin qadına hörmət və ehtiramının təzahürü olan aşağıdakı müdrik kelamları oxucuların diqqətinə çatdırırıq:

Mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiyamətləndirir, qadınları sevin, heç yerde, heç bir ölkədə, heç bir milletdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz.

Qadınlar dövlətimizin, müstəqilliyimizin, bu günümüzün dayağıdır.

Qadınlarımız görəcəyimiz bütün işlərin dayağdırırlar.

Qadınlarımızın bayramı, xalqımızın, cəmiyyətin, ölkəmizin bayramıdır.

Hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur.

Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, milletimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm.

**VAHİD ÖMƏROV,
falsəfə üzrə falsəfə doktoru**

*Bu xəstəlik insanın
hayat keyfiyyətini aşağı salır*

Kardionevroz
polinevroloji
xəstəlikdir.

Ürək çox həssas orqan olduğuna görə istenilən stress və həyecan onun fəaliyyətinə təsir edir, qan dövranı sürətlənir, döyüntülerin sayı artır, ritm dəyişir. Orqanızma stresslərə daha çox məruz qalanda isə ürək döyünməsinin tutma şəkilli xarakter alması ürək nevrozunun inkişafından xəbər verir. Müasir dövrədə stressiz ötüşmək mümkün olmadığına görə ürək həddindən artıq yüksəlməyə məruz qalır, fəaliyyətində pozulmalar əmələ gəlir.

Respublika Neyrocərrahiyə Xəstəxanasının hekim-kardioloqu Nərgiz Məmmədova bu bərdə AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Kardionevroz özünü müxtəlif əlamətlərlə bürüzə verir. Lakin bu xəstələrin hamısının ürək nahiyesində sancı və sizildiyici ağrı müşahidə olunur. Xəstə özünü pis hiss edir, ölüm qorxusu, güclü həyecan və teşviş hissi yaranır. Ağrı ile yanaşı nəfəsalmanın çətinleşməsi, yuxu pozulması, ümumi zəiflik, etrafların keyiməsi və baş gicəllənməsindən şikayətlər olur. Fizikal müayinədə taxikardiya, arterial təzyiqin yüksəlməsi və tərləmənin artması aşkar edilir.

Ürək nevrozu həyatı təhlükə yaratmada, xəstənin həyat keyfiyyətini aşağı salır. Bu səbəbdən həkime müraciət etmək mütləqdir. Kardionevrozin müalicəsində dərman maddələri ilə yanaşı ürək-damar sisteminin tonusunu və yuxunu tənzimləmək üçün fitoterapiyadan geniş istifadə edilir".

*Hər səhər içdiyimiz şirin çay
bu pozulmalara səbəb olur*

Çay çox faydalı içkidir. Onun tərkində olan qiymətli maddələr ürək-damar və onkoloji xəstəliklərin riskini azaldır, organizmin tonusunu artırır, gümrəhliq verir. Lakin çaya əlavə olunan şəker onun faydalı xüsusiyyətlərini xeyli azaldır və hətta bəzi pozulmaların inkişafına səbəb olur. Qida mütəxəssisləri qara və yaşıl çaya şəker əlavə etməyi tövsiyə etmirlər. Saglamolun.az zdr.ru-ya istinadla xəbər verir ki, şirin çay köpə və meteo-rizmə səbəb olur. Bu pozulmalardan əziyyət çekirsinizsə, şirin çaydan imtina edin.

- Artıq çəkidiən əziyyət çekənlər şirin çaydan ümumiyətlə imti-na etməlidir. Rusiya mütəxəssiləri maraqlı eksperiment aparırlar. Onlar eksperiment iştirakçılarına 1 ay ərzində şirin çaydan imti-na etməyə tapşırırlar. 1 aydan sonra məlum olub ki, qidalanmasında heç bir başqa dəyişiklik etməyən bu insanlar 1,5-2 kq çeki itirib. - Şirin, xüsusilə də çox şirin çay (3-4 ç.ç) qanda şəkerin səvi-yəsinin tez yüksəlməsinə və sonra da tez düşməsinə səbəb olur. Şəker döşəndə biz acılıq hiss etməyə başlayırıq. Beləliklə, şirin çayacdır və bizi əlavə kalori qəbul etməyə vadar edir.

*İndoneziyada 100-dən çox
məhbus həbsxanadan qaçıb*

Indoneziyanın Sumatra adasında yerləşən Açe xəyalətində azı 113 dustaq həbsxanadan qaçıb. AZƏRTAC xəbər verir ki, Sinxua informasiya agentliyinin Ədliyyə və İnsan Hüquqları Nazirliyinin nümayəndəsinə istinadla yaydığı məlumatə görə, insident noyabrın 29-da qeydə alınıb. Həbsxanada baş verən qiyam zamanı dustaqlar pəncəradəki barmaqlığı qıraraq qaçıblar. Hazırda hüquq-mühafizə orqanları həbsxanadan qaçan məhbuslardan dör-dünə yaxalamağa müvəffəq olub, digər dustaqların axtarışı davam edir.

ELAN

Azərbaycan Respublikası Vəkili Kolligi tərəfindən Tağıyev Beyək Qurban oğluna 02 may 2018-ci ildə verilmiş "Vəkili vəsiqəsi" itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, shifləşənir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

1 dekabr

Zidan 2018-ci ilin ən yaxşı klub məşqçisi seçilib

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2018-ci ilin yekunlarına dair dünyanın ən yaxşı klub baş məşqçilərinin siyahısını dərc edib. Təşkilatın rəsmi saytında yer alan məlumatə görə, 296 xal toplayan Madridin "Real" klubunun keçmiş baş məşqçisi Zinedin Zidan ilin ən yaxşı məşqçisi seçilib. Siyahıya görə, ikinci yeri alman mütəxəssis Yurgen Klopp ("Liverpul", 109 xal), üçüncü yeri isə Xosep Qvardiola ("Mənçester Siti", 105 xal) tutublar. İlk beşliyi argentinli Diego Simeone ("Atletiko", 48 xal) və italiyalı Massimiliano Allegri ("Juventus" 33 xal) qapadılar.

2018-ci ildə Zidan "Real"la birlikdə ard-arda üçüncü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Fransalı məşqçinin bu göstəricisi futbol tarixində bir ilkdir. 2017/18 mövsümünün sonunda Zidan "Real" klubunun baş məşqçisi postunu tərk edib.



Ağır Atletika üzrə Azərbaycan kuboku başa çatıb

Noyabrın 30-da Şvətlandaki Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan kuboku yarışları başa çatıb. Azərbaycan Ağır Atletika Federasiyasından bildirilər ki, yarışın sonuncu gündən körpükçük üzərinə 89, 96, 102, 109 kilogram və 109 kilogramdan yuxarı çeki dərəcələrində kişi idmançılar çıxıblar. Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıllı Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan kubokunun qalibi adını qazanıblar. Azərbaycan kuboku yarışlarının keçirilməsində məqsəd atletlərin hazırlanmış səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilmesi, güclü idmançıların seçilməsidir. Turnirdə şəhər və rayonların, idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq-Gənclər idman mərkəzlərinin dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yəz yaxın atleti qüvvəsinə sinayır.



Taekvondoçumuz Avropa birinciliyində gümüş medal qazanıb

Azərbaycan idmançısı Rahid Veliyev yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində gümüş medal qazanıb. AZƏRTAC xəbər verir ki, İspaniyada təşkil edilən qite birinciliyində 11 taekcondo ilə təmsil olunan komandanımız üzvü medala sahib olub. Belə ki, 37 kilogram çeki dərəcəsində mübarizə aparan R.Veliyev fransalı (21:19), türkiyalı (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib. Yarımfinalda daha bir rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7:6) qalib gələrək finala yüksəlib. Lakin finalda Danimarka təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 32:35 hesabı ilə məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub. Beləliklə, Rahid Veliyevi qatıldığı ilk qite birinciliyində mükafatçılar sırasında yer alıb.



UEFA-nın yeni reytingi: Azərbaycan neçəncidir?

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçirilən oyunlardan sonra UEFA reytingi açıqlanıb. Təmsilçimiz "Qarabağ" "Sportinq"ə 1:6 hesabı ilə uduzduğu üçün xal ehtiyatımız artmayıb. 19.000 xalı olan ölkəmiz 26-ci pillədə qalıb. Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 19.250 xalı var.